



# KÜRD DİPLOMAT

xalqı mübariz və qəhrəman xalqdır.

Heydər Əliyev

Nº 04 (468) 25-31 Yanvar, Cileya paş, İl-Sal 2022

Ji meha şûbatê sala 2003-a tê weşandin

*Həftəlik İctimai-siyasi qəzet*

*Rojnama heftename civakî û sîyasî*

Qiyməti:

40 qəpik  
Həjaye:

**30-YANVAR KÖMRÜK ƏMƏKDAŞLARININ PEŞƏ BAYRAMI  
GÜNÜDÜR. BAYRAMINIZ MÜBARƏK ƏZİZ KÖMRÜKÇÜLƏR**



Səh. 2



Səh. 8



Səh. 6


Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bina qəsəbəsində yeni inşa edilmiş Tədris və Xidmət Kompleksinin açılışında iştirak ediblər

**Serok Barzanî salvegera  
rizgarkirina Kobanî pîroz kir**

**Kurd imperatorluqları**



Səh. 4



Səh. 5



Səh. 8



Səh. 11

Nêçîrvan Barzanî li ser birtyara Almanyayê:  
Pewistî bi hewleke hevbeş heye

**Kurd ədibləri haqqında  
araşdırmaclar**

Mesrûr Barzanî û Cihnişinê Ebû Dabiyyê  
pêxistina pêwendiyän gotübêj kirin

Bijartina dersa kurdî dê rîya mafê  
perwerdeya bi zimanê kurdî xweştir bike

**ABŞ uzun müddətdən sonra ilk dəfə Suriyada  
AH-64 "Apache" helikopterləri yerləşdirib**

Səh. 3

**Salvegera rizgarkirina Kobanî**

Səh. 8

**Laçınım deyən dilimizin biri də susdu**

Səh. 4

Премьер-министр Ирака и спецпредставитель ООН  
обсудили сотрудничество в области безопасности

Səh. 18

**Qafqazda Şəddadi Kurd dövləti**

Səh. 7

Хакеры взломали иранское ТВ и пожелали смерти Хаменеи

Səh. 19



Səh. 3



Səh. 9



Səh. 11



Səh. 18

**YAP Samux rayon  
təşkilatına sədr təyin olunub**

**Sekreterê Giştî yê NY: Li Efxanistanê xelk  
bo kirina xwarinê zarokên xwe difiroşin**

Avukat Dilan Koç: Aileler Kürtçe seçmeli derslerde  
karşılaştıkları sorunları bize ullaştırsınlar

Премьер Ирака призвал страны не ограничивать  
авиасообщение с республикой на фоне атаки

## Prezident İlham Əliyev Mühəribə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovaya "İstiqlal" ordenini təqdim edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də İkinci Dünya mühəribəsinin iştirakçısı, Mühəribə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovanın 100 illiyi münasibətlə ona Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə "İstiqlal" ordenini təqdim edib.

Dövlətimizin başçısına min-nətdarlığını bildirən Fatma Səttarova dedi: Azərbaycanımın, Azərbaycan Ordusunun qəhrəman oğlu, Ali Baş Komandan, 44 günün içinde o boyda dağlıq yerləri, Qarabağı aldınız. Büyük qəhrəmanlıqdır. Azərbaycan xalqı Sizinle fəxr edir, Allah qorusun. Siz camaata ruh verdiniz, Siz camaata inam verdiniz, Siz camaata ölkə qaytardınız, Siz Vətən qaytardınız, torpağımızı qaytardınız.

**Prezident İlham Əliyev:** Bu, bizim hamımızın qələbəsidir, Azə-



baycan xalqının qələbəsidir.

**Fatma Səttarova:** Bəli, hamımızın, Azərbaycan xalqının qələbəsidir. Bəli, qələbəsidir, dündür, o qələbənin rəhbəri lazımdır, o qələbəni qazanmaqdan ötrü rəhbər lazımdır.

**Prezident İlham Əliyev:** Bu qələbədə veteranların da payı çox olub. Siz hamımız üçün nümunəsiniz. Siz İkinci Dünya mühəribəsində qəhrəmanlıq göstərmisiniz, böyük fədakarlıq göstərmisiniz. Ondan sonra da

həmişə fəal olmuşsunuz. Sizi mən yüksək ordenlə təltif etmişəm.

**Fatma Səttarova:** Biliyəm, çox sağ olun, Allah razi olsun.

**Prezident İlham Əliyev:** Bu, Azərbaycan dövlətinin ən ali ordenlərindən biridir, "İstiqlal"

ordenidir. Siz buna layiqsiniz. Çünkü siz öz həyatınızla istiqal ideallarımızı tərənnüm etmisiniz və müstəqillik dövründə sizin fəallığınız, sizin sözünüz, qətiyyəti addımlarınız, dövlətçiliklə bağlı gördüyüüz işlər bizim üçün çox ezzidir və nümunədir.

**Fatma Səttarova:** Çox sağ olun, Sizə qurban olum.

**Prezident İlham Əliyev:** Həzər zaman sizinlə və digər veteranlarla 9 May Günündə görüşəndə biz Qarabağ haqqında danışındıq.

**Fatma Səttarova:** Bəli, ancaq.

**Prezident İlham Əliyev:** Qarabağ haqqında danışındıq və mən deyirdim ki, gün gələcək biz torpaqları azad edəcəyik, bax, gün geldi.

**Fatma Səttarova:** Şükür, çox şükrür.

Sonra Prezident İlham Əliyev Fatma Səttarovaya "İstiqlal" ordenini təqdim etdi və ona möhkəm cansağlığı arzuladı.

## Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Binə qəsəbəsində yeni inşa edilmiş Tədris və Xidmət Kompleksinin açılışında iştirak ediblər

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Xəzər rayonunun Binə qəsəbəsində yeni inşa edilən Tədris və Xidmət Kompleksinin yanvarın 27-də açılışı olub.

külək və mexaniki elektrik enerjisi qurğularının modelləri quraşdırılıb.

Binə qəsəbəsinin balaca sakinləri də unudulmayıb. Heydər Əliyev Fondunun



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Qeyd edək ki, Bine qəsəbəsinin Atçılıq və Təmənis yaşayış massivlərində indiyədək təhsil ocaqları olmadıqdan şagirdlər yaxın ərazilərdəki tədris müəssisələrində oxumaq məcburiyyətində idilər. Sakinlər bu ərazidə məktəb və uşaqqıbağçasının inşası ilə əlaqədar Heydər Əliyev Fonduna müraciətlər etmişdilər. Müraciətlər araşdırılıb, bu massivlərdə uşaqların və məktəblilərin təhsil ala biləcəyi məktəb və məktəbəqədər müəssisələrin olmadığı müəyyən edilib. Bu səbədən 2020-2021-ci illərdə Heydər Əliyev Fondu təşəbbüsü ilə Bine qəsəbəsində Tədris və Xidmət Kompleksi inşa olunub.

Kompleksin ərazisində orta məktəb və körpələr evi-uşaq bağçası, stadion və idman sahələri yaradılıb. Ərazi abadlaşdırılaraq müxtəlif növ ağaclar ekilib, həmçinin istirahət parkı salınıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksin ərazisində tikilmiş 292 sayılı tam orta məktəbdə yaradılan şəraitle tanış oldular.

Bildirildi ki, 1400 şagird yerlik məktəbin dördmərtəbəli binasında sınıf, əmək, hərbi və kompüter otaqları, laboratoriya, kitabxanalar, yeməkxana və idman zalı var. Məktəb zəruri mebel və avadanlıqlarla, əyani vəsaitlərlə tam təchiz edilib. Məktəbin həyətində güneş,

təşəbbüsü ilə kompleksdə 192 yerlik körpələr evi-uşaq bağçası inşa edilib.

Bağça ilə tanış olan dövlətimizin başçısına və birinci xanımı məlumat verildi ki, burada qrup, yataq, oyun və yaradıcılıq otaqları, müəllimlər üçün metodiki otaqlar, idman və akt zalları, yeməkxana və mətbəx yaradılıb. Uşaq bağçası zəruri mebel və avadanlıqlarla təchiz edilib. Həyətyanı ərazidə oyun və idman meydancası da salınıb.

Tədris və Xidmət Kompleksinin ərazisində gündəlik 100 pasiyente xidmət göstərmək imkanı olan tibb məntəqəsi və 150-yə qədər vətəndaşa xidmət göstərə biləcək poçt məntəqəsi inşa edilib.

Onu da qeyd edək ki, elm və təhsil Heydər Əliyev Fondunun ictimai fəaliyyətinin əsas prioritetləri sırasındadır. Fondun uğurla icra olunan layihələrdən biri "Yeniləşən Azərbaycana - yeni məktəb" programıdır. 2005-ci ildən həyata keçirilən layihənin əsas məqsədi təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etmək, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaqdır.

Bine qəsəbəsində yeni inşa edilən Tədris və Xidmət Kompleksi kimi layihələrin icrası ilə Heydər Əliyev Fondu Prezident İlham Əliyevin konseptual təhsil strategiyasının həyata keçirilməsinə əsaslı töhfə verir.

## Prezident İlham Əliyev Ümumdünya Gömrük Təşkilatının Baş katibini videoformatda qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 28-də Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriyanı videoformatda qəbul edib.

İararası temaslar və nəqliyyat bağantwortalarının inkişafi üçün əlverişli imkanlar yaratdığını qeyd etdi.

Prezident İlham Əliyev ölkəmizin əlverişli



Prezident İlham Əliyev Azərbaycanla Ümumdünya Gömrük Təşkilatı arasında səmərəli əməkdaşlığı və təşkilatın ölkəmizə göstərdiyi dəstəyi qeyd edərək, Kunio Mikuriya ile əvvəller keçirdiyi görüşləri və aparılmış müzakirələri məmənunuqla xatırladı. Dövlətimizin başçısı Ümumdünya Gömrük Təşkilatının Baş katibinin Azərbaycanla əməkdaşlığı daim diqqət mərkəzində saxlamasını yüksək qiymətləndirdiyini, təşkilatın dəyərli tövsiye və məsləhətlərinin ölkəmizdə bu sektorun inkişafına töhfə verdiyini diqqətə çatdırıdı.

Baş katib Kunio Mikuriya Azərbaycanda gömrük xidmətinin yaradılmasının 30 illiyi ərəfəsində Bakıda olmasından memnuniyətini ifadə etdi, ölkəmizin regionda və dünyada rolunun artması münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıdı. O, rəhbərlik etdiyi təşkilatın Azərbaycanda gömrük sahəsində aparılan islahatlara dəsteyinin davam edəcəyini vurgulayaraq, Azərbaycanın regional inkişaf və nəqliyyat qovşağı mərkəzinə çevrildiyini bildirdi. Kunio Mikuriya Cənubi Qafqaz regionunda yaranmış sabitliyin regional əməkdaşlıq, insan-

coğrafi mövqeyi, infrastruktura yatırılmış investisiyalar, qonşu dövlətlərlə qurulmuş əlaqələr sayəsində Azərbaycanın regionun nəqliyyat-logistika mərkəzinə çevrilidiyini bildirdi ve regional bağantwortaların əməkdaşlıq üçün əlverişli mühit yaratdığını diqqətə çatdırıdı. Dövlətimizin başçısı regional əməkdaşlıq məsələlərinə toxunaraq, COVID-19 pandemiyasının yaradıldığı qlobal iqtisadi böhrana baxmayaraq, Azərbaycanın keçən il əsas tərfədaş dövlətlərlə ticaret dövriyyəsinin artmasının ölkə iqtisadiyyatının bərpasının və inkişafının göstəricisi olduğunu bildirdi. Azərbaycan Prezidenti keçən il iqtisadiyyatın 5 faizdən çox, qeyri-neft sektorunun 7 faiz, qeyri-neft seyhan sektorunun isə 20 faiz artmasının aparılmış islahatların nəticəsi olduğunu qeyd etdi. Prezident İlham Əliyev Ermənistən və Azərbaycan arasında münaqışının bitməsindən sonra regionda əməkdaşlıq üçün yeni imkanlarının yarandığını vurguladı.

Görüşdə Azərbaycan ilə Ümumdünya Gömrük Təşkilatı arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

## YAP Samux rayon təşkilatına sədr təyin olunub



Yanварın 28-də Yeni Azərbaycan Partiyasının idarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib. İclasın müzakirəsinə "Yeni Azərbaycan Partiyasının yerli təşkilatlarının sədrlerinin vəzifəyə təyin edilməsi" məsəlesi çıxarıllıb.

YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, Yeni Azərbaycan Partiyasının VII Qurultayından sonra partiyanın həyatında yeni mərhələ başlayıb, yeni qəbul olunmuş Nizamnaməyə əsasən partiyanın yeni strukturunu müəyyən edilib. Vurğulanıb ki, Nizamnaməyə əsasən partiya strukturunda vəzifə tutan şəxs digər vəzifə daşıya bilməz.

Mərkəzi Aparatın rəhbəri qeyd edib ki, artıq ötən ilin sentyabr ayı-

dan partiyanın Bakı şəhəri üzrə təşkilatlarının sədrleri öz vəzifələrinin icrasına başlayıblar. Ötən dövr ərzində respublikanın digər şəhər və rayonları üzrə yerli təşkilatların sədrliyinə namizədlərin müəyyənləşdirilməsi ilə bağlı geniş təhlillər, müzakirələr aparılıb və yekun olaraq təklif olunan namizədlərin siyahısı hazırlanaraq əvvəlcədən idarə Heyətinin üzvlərinə təqdim olunub.

Müzakirələr zamanı çıxış edən YAP idarə Heyətinin üzvləri Cavid Osmanov, Asif Əsgərli, Ramin Məmmədov, Şahin İsmayılov, Hikmət Babaoğlu, Elmar Qasımov, Anar İsgəndərov və Eldar İbrahimov yerli təşkilatların sədrliyinə layiqli namizədlərin irəli sürüldüyünü qeyd ediblər.

Müzakirələrdən sonra səsvermə

keçirilib və aşağıdakı şəxslər yerli təşkilat sədrleri təyin olunub:

YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov yeni təyin olunan yerli təşkilatların sədrlerinə fəaliyyətlərində uğurlar arzulayıb.

İclasda həmçinin, YAP-in Şəki şəhər təşkilatın sabiq sədri Həsən Həsənov, Gəncə şəhər təşkilatının sabiq sədri, YAP Təftiş Komisiyasının üzvü Naqif Həmzəyev, Abşeron rayon təşkilatının sabiq sədri Bilman Vəliyev çıxış edərək ötən dövr ərzindəki fəaliyyətlərinə verilən müsbət qiymətə görə təşəkkür edib və yeni sədrlər işlərində nailiyyətlər arzulayıblar.

Eyni zamanda, YAP Füzuli rayon təşkilatının sədri Almaz Həsimova və yeni təyin olunmuş Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov göstərilən yüksək etimada görə təşəkkürlərini ifadə edərək bu etimadi layiqincə doğrultmağa çalışacaqlarını vurgulayıblar.

İclasın sonunda YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov qarşıda dayanan vəzifələrdən danışır və qeyd edib ki, bu il partiyamızın təsis olunmasının 30 illik yubileyi ilə əlaqədar tədbirlər planı hazırlanır. Yubiley ili çərçivəsində bir çox tədbirlərin keçirilməsi nəzərdə tutulur.

İclasda həmçinin cari məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Gəncədə Qəmbər Hüseynlinin abidəsinin ətrafında aparılan yenidənqurma işləri tamamlanmaq üzrədir



Gəncədə abadlıq-quruculuq işləri geniş vüsət alıb. Şəhərin park və xiyabanlarında, o cümlədən digər ərazilərində mütəmadi olaraq iməciliklər təşkil olunur, ağac və gül kolları əkilor, möşət tullantılarından təmizlənir.

Daha önce xəbər verdiyimiz kimi, dahi bəstəkar Qəmbər Hüseynlinin abidəsinin yerləşdiyi ərazidə de yenidənqurma işləri aparılır. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov sözügedən əraziyə gedərək, görülən işlərlə yerində tanış olub. Şəhər rəhbərinə bildirilib ki, hazırda parkda təmir-bərpə işlər yenə başlanğıcda olur. Belə ki, parkın ərazisinə daş döşəmələr döşənilib, yeni oturacaqlar qoyulub, zibil qutuları yeniləri ilə əvəz olunub, yaşıllıqlar salınıb. O da bildirilib ki, parkda uşaqlar və böyükər üçün müxtəlif əyləncə və idman qurğuları quraşdırılacaq. Təmir işləri yenə başlanğıcda olur. Belə ki, parkın ərazisinə daş döşəmələr döşənilib, yeni oturacaqlar qoyulub, zibil qutuları yeniləri ilə əvəz olunub, yaşıllıqlar salınıb. O da bildirilib ki, parkda uşaqlar və böyükər üçün müxtəlif əyləncə və idman qurğuları quraşdırılacaq. Təmir işləri yenə başlanğıcda olur. Belə ki, parkın ərazisinə daş döşəmələr döşənilib, yeni oturacaqlar qoyulub, zibil qutuları yeniləri ilə əvəz olunub, yaşıllıqlar salınıb. O da bildirilib ki, parkda uşaqlar və böyükər üçün müxtəlif əyləncə və idman qurğuları quraşdırılacaq. Təmir işləri yenə başlanğıcda olur. Belə ki, parkın ərazisinə daş döşəmələr döşənilib, yeni oturacaqlar qoyulub, zibil qutuları yeniləri ilə əvəz olunub, yaşıllıqlar salınıb. O da bildirilib ki, parkda uşaqlar və böyükər üçün müxtəlif əyləncə və idman qurğuları quraşdırılacaq. Təmir işləri yenə başlanğıcda olur. Belə ki, parkın ərazisinə daş döşəmələr döşənilib, yeni oturacaqlar qoyulub, zibil qutuları yeniləri ilə əvəz olunub, yaşıllıqlar salınıb. O da bildirilib ki, parkda uşaqlar və böyükər üçün müxtəlif əyləncə və idman qurğuları quraşdırılacaq. Təmir işləri yenə başlanğıcda olur. Belə ki, parkın ərazisinə daş döşəmələr döşənilib, yeni oturacaqlar qoyulub, zibil qutuları yeniləri ilə əvəz olunub, yaşıllıqlar salınıb. O da bildirilib ki, parkda uşaqlar və böyükər üçün müxtəlif əyləncə və idman qurğuları quraşdırılacaq. Təmir işləri yenə başlanğıcda olur. Belə ki, parkın ərazisinə daş döşəmələr döşənilib, yeni oturacaqlar qoyulub, zibil qutuları yeniləri ilə əvəz olunub, yaşıllıqlar salınıb. O da bildirilib ki, parkda uşaqlar və böyükər üçün müxtəlif əyləncə və idman qurğuları quraşdırılacaq. Təmir işləri yenə başlanğıcda olur. Belə ki, parkın ərazisinə daş döşəmələr döşənilib, yeni oturacaqlar qoyulub, zibil qutuları yeniləri ilə əvəz olunub, yaşıllıqlar salınıb. O da bildirilib ki, parkda uşaqlar və böyükər üçün müxtəlif əyləncə və idman qurğuları quraşdırılacaq. Təmir işləri yenə başlanğıcda olur. Belə ki, parkın ərazisinə daş döşəmələr döşənilib, yeni oturacaqlar qoyulub, zibil qutuları yeniləri ilə əvəz olunub, yaşıllıqlar salınıb. O da bildirilib ki, parkda uşaqlar və böyükər üçün müxtəlif əyləncə və idman qurğuları quraşdırılacaq. Təmir işləri yenə başlanğıcda olur. Belə ki, parkın ərazisinə daş döşəmələr döşənilib, yeni oturacaqlar qoyulub, zibil qutuları yeniləri ilə əvəz olunub, yaşıllıqlar salınıb. O da bildirilib ki, parkda uşaqlar və böyükər üçün müxtəlif əyləncə və idman qurğuları quraşdırılacaq. Təmir işləri yenə başlanğıcda olur. Belə ki, parkın ərazisinə daş döşəmələr döşənilib, yeni oturacaqlar qoyulub, zibil qutuları yeniləri ilə əvəz olunub, yaşıllıqlar salınıb. O da bildirilib ki, parkda uşaqlar və böyükər üçün müxtəlif əyləncə və idman qurğuları quraşdırılacaq. Təmir işləri yenə başlanğıcda olur. Belə ki, parkın ərazisinə daş döşəmələr döşənilib, yeni oturacaqlar qoyulub, zibil qutuları yeniləri ilə əvəz olunub, yaşıllıqlar salınıb. O da bildirilib ki, parkda uşaqlar və böyükər üçün müxtəlif əyləncə və idman qurğuları quraşdırılacaq. Təmir işləri yenə başlanğıcda olur. Belə ki, parkın ərazisinə daş döşəmələr döşənilib, yeni oturacaqlar qoyulub, zibil qutuları yeniləri ilə əvəz olunub, yaşıllıqlar salınıb. O da bildirilib ki, parkda uşaqlar və böyükər üçün müxtəlif əyləncə və idman qurğuları quraşdırılacaq. Təmir işləri yenə başlanğıcda olur. Belə ki, parkın ərazisinə daş döşəmələr döşənilib, yeni oturacaqlar qoyulub, zibil qutuları yeniləri ilə əvəz olunub, yaşıllıqlar salınıb. O da bildirilib ki, parkda uşaqlar və böyükər üçün müxtəlif əyləncə və idman qurğuları quraşdırılacaq. Təmir işləri yenə başlanğıcda olur. Belə ki, parkın ərazisinə daş döşəmələr döşənilib, yeni oturacaqlar qoyulub, zibil qutuları yeniləri ilə əvəz olunub, yaşıllıqlar salınıb. O da bildirilib ki, parkda uşaqlar və böyükər üçün müxtəlif əyləncə və idman qurğuları quraşdırılacaq. Təmir işləri yenə başlanğıcda olur. Belə ki, parkın ərazisinə daş döşəmələr döşənilib, yeni oturacaqlar qoyulub, zibil qutuları yeniləri ilə əvəz olunub, yaşıllıqlar salınıb. O da bildirilib ki, parkda uşaqlar və böyükər üçün müxtəlif əyləncə və idman qurğuları quraşdırılacaq. Təmir işləri yenə başlanğıcda olur. Belə ki, parkın ərazisinə daş döşəmələr döşənilib, yeni oturacaqlar qoyulub, zibil qutuları yeniləri ilə əvəz olunub, yaşıllıqlar salınıb. O da bildirilib ki, parkda uşaqlar və böyükər üçün müxtəlif əyləncə və idman qurğuları quraşdırılacaq. Təmir işləri yenə başlanğıcda olur. Belə ki, parkın ərazisinə daş döşəmələr döşənilib, yeni oturacaqlar qoyulub, zibil qutuları yeniləri ilə əvəz olunub, yaşıllıqlar salınıb. O da bildirilib ki, parkda uşaqlar və böyükər üçün müxtəlif əyləncə və idman qurğuları quraşdırılacaq. Təmir işləri yenə başlanğıcda olur. Belə ki, parkın ərazisinə daş döşəmələr döşənilib, yeni oturacaqlar qoyulub, zibil qutuları yeniləri ilə əvəz olunub, yaşıllıqlar salınıb. O da bildirilib ki, parkda uşaqlar və böyükər üçün müxtəlif əyləncə və idman qurğuları quraşdırılacaq. Təmir işləri yenə başlanğıcda olur. Belə ki, parkın ərazisinə daş döşəmələr döşənilib, yeni oturacaqlar qoyulub, zibil qutuları yeniləri ilə əvəz olunub, yaşıllıqlar salınıb. O da bildirilib ki, parkda uşaqlar və böyükər üçün müxtəlif əyləncə və idman qurğuları quraşdırılacaq. Təmir işləri yenə başlanğıcda olur. Belə ki, parkın ərazisinə daş döşəmələr döşənilib, yeni oturacaqlar qoyulub, zibil qutuları yeniləri ilə əvəz olunub, yaşıllıqlar salınıb. O da bildirilib ki, parkda uşaqlar və böyükər üçün müxtəlif əyləncə və idman qurğuları quraşdırılacaq. Təmir işləri yenə başlanğıcda olur. Belə ki, parkın ərazisinə daş döşəmələr döşənilib, yeni oturacaqlar qoyulub, zibil qutuları yeniləri ilə əvəz olunub, yaşıllıqlar salınıb. O da bildirilib ki, parkda uşaqlar və böyükər üçün müxtəlif əyləncə və idman qurğuları quraşdırılacaq. Təmir işləri yenə başlanğıcda olur. Belə ki, parkın ərazisinə daş döşəmələr döşənilib, yeni oturacaqlar qoyulub, zibil qutuları yeniləri ilə əvəz olunub, yaşıllıqlar salınıb. O da bildirilib ki, parkda uşaqlar və böyükər üçün müxtəlif əyləncə və idman qurğuları quraşdırılacaq. Təmir işləri yenə başlanğıcda olur. Belə ki, parkın ərazisinə daş döşəmələr döşənilib, yeni oturacaqlar qoyulub, zibil qutuları yeniləri ilə əvəz olunub, yaşıllıqlar salınıb. O da bildirilib ki, parkda uşaqlar və böyükər üçün müxtəlif əyləncə və idman qurğuları quraşdırılacaq. Təmir işləri yenə başlanğıcda olur. Belə ki, parkın ərazisinə daş döşəmələr döşənilib, yeni oturacaqlar qoyulub, zibil qutuları yeniləri ilə əvəz olunub, yaşıllıqlar salınıb. O da bildirilib ki, parkda uşaqlar və böyükər üçün müxtəlif əyləncə və idman qurğuları quraşdırılacaq. Təmir işləri yenə başlanğıcda olur. Belə ki, parkın ərazisinə daş döşəmələr döşənilib, yeni oturacaqlar qoyulub, zibil qutuları yeniləri ilə əvəz olunub, yaşıllıqlar salınıb. O da bildirilib ki, parkda uşaqlar və böyükər üçün müxtəlif əyləncə və idman qurğuları quraşdırılacaq. Təmir işləri yenə başlanğıcda olur. Belə ki, parkın ərazisinə daş döşəmələr döşənilib, yeni oturacaqlar qoyulub, zibil qutuları yeniləri ilə əvəz olunub, yaşıllıqlar salınıb. O da bildirilib ki, parkda uşaqlar və böyükər üçün müxtəlif əyləncə və idman qurğuları quraşdırılacaq. Təmir işləri yenə başlanğıcda olur. Belə ki, parkın ərazisinə daş döşəmələr döşənilib, yeni oturacaqlar qoyulub, zibil qutuları yeniləri ilə əvəz olunub, yaşıllıqlar salınıb. O da bildirilib ki, parkda uşaqlar və böyükər üçün müxtəlif əyləncə və idman qurğuları quraşdırılacaq. Təmir işləri yenə başlanğıcda olur. Belə ki, parkın ərazisinə daş döşəmələr döşənilib, yeni oturacaqlar qoyulub, zibil qutuları yeniləri ilə əvəz olunub, yaşıllıqlar salınıb. O da bildirilib ki, parkda uşaqlar və böyükər üçün müxtəlif əyləncə və idman qurğuları quraşdırılacaq. Təmir işləri yenə başlanğıcda olur. Belə ki, parkın ərazisinə daş döşəmələr döşənilib, yeni oturacaqlar qoyulub, zibil qutuları yeniləri ilə əvəz olunub, yaşıllıqlar salınıb. O da bildirilib ki, parkda uşaqlar və böyükər üçün müxtəlif əyləncə və idman qurğuları quraşdırılacaq. Təmir işləri yenə başlanğıcda olur. Belə ki, parkın ərazisinə daş döşəmələr döşənilib, yeni oturacaqlar qoyulub, zibil qutuları yeniləri ilə əvəz olunub, yaşıllıqlar salınıb. O da bildirilib ki, parkda uşaqlar və böyükər üçün müxtəlif əyləncə və idman qurğuları quraşdırılacaq. Təmir işləri yenə başlanğıcda olur. Belə ki, parkın ərazisinə daş döşəmələr döşənilib, yeni oturacaqlar qoyulub, zibil qutuları yeniləri ilə əvəz olunub, yaşıllıqlar salınıb. O da bildirilib ki, parkda uşaqlar və böyükər üçün müxtəlif əyləncə və idman qurğuları quraşdırılacaq. Təmir işləri yenə başlanğıcda olur. Belə ki, parkın ərazisinə daş döşəmələr döşənilib, yeni oturacaqlar qoyulub, zibil qutuları yeniləri ilə əvəz olunub, yaşıllıqlar salınıb. O da bildirilib ki, parkda uşaqlar və böyükər üçün müxtəlif əyləncə və idman qurğuları quraşdırılacaq. Təmir işləri yenə başlanğıcda olur. Belə ki, parkın ərazisinə daş döşəmələr döşənilib, yeni oturacaqlar qoyulub, zibil qutuları yeniləri ilə əvəz olunub, yaşıllıqlar salınıb. O da bildirilib ki, parkda uşaqlar və böyükər üçün müxtəlif əyləncə və idman qurğuları quraşdırılacaq. Təmir işləri yenə başlanğıcda olur. Belə ki, parkın ərazisinə daş döşəmələr döşənilib, yeni oturacaqlar qoyulub, zibil qutuları yeniləri ilə əvəz olunub, yaşıllıqlar salınıb. O da bildirilib ki, parkda uşaqlar və böyükər üçün müxtəlif əyləncə və idman qurğuları quraşdırılacaq. Təmir işləri yenə başlanğıcda olur. Belə ki, parkın ərazisinə daş döşəmələr döşənilib, yeni oturacaqlar qoyulub, zibil qutuları yeniləri ilə əvəz olunub, yaşıllıqlar salınıb. O da bildirilib ki, parkda uşaqlar və böyükər üçün müxtəlif əyləncə və idman qurğuları quraşdırılacaq. Təmir işləri yenə başlanğıcda olur. Belə ki, parkın ərazisinə daş döşəmələr döşənilib, yeni oturacaqlar qoyulub, zibil qutuları yeniləri ilə əvəz olunub, yaşıllıqlar salınıb. O da bildirilib ki, parkda uşaqlar və böyükər üçün müxtəlif əyləncə və idman qurğuları quraşdırılacaq. Təmir işləri yenə başlanğıcda olur. Belə ki, parkın ərazisinə daş döşəmələr döşənilib, yeni oturacaqlar qoyulub, zibil qutuları yeniləri ilə əvəz olunub, yaşıllıqlar salınıb. O da bildirilib ki, parkda uşaqlar və böyükər üçün müxtəlif əyləncə və idman qurğuları quraşdırılacaq. Təmir işləri yenə başlanğıcda olur. Belə ki, parkın ərazisinə daş döşəmələr döşənilib, yeni oturacaqlar qoyulub, zibil qutuları yeniləri ilə əvəz olunub, yaşıllıqlar salınıb. O da bildirilib ki, parkda uşaqlar və böyükər üçün müxtəlif əyləncə və idman qurğuları quraşdırılacaq. Təmir işləri yenə başlanğıcda olur. Belə ki, parkın ərazisinə daş döşə

## Xalqımızın dəyərli oğlu, Laçınınımızın sevimlisi Məhəbbət Kazimovun vəfatından 8 il ötdü

# LAÇINIM DEYƏN DİLİMİZİN BİRİ DƏ SUSDU!!!



Torpaq, yurd oğulları ilə boy atır böyüür, elə oğulları ilə də birlikdə kicilir, əzilir, asılır, əsr düşür, gül-lənir.

Laçının, Kəlbəcərin-ümmüllikdə Qarabağın işgalindən sonra onlarla oğul və qızlarımız elə bu torpaqlara dönüşsüzlüğün qurbanı oldu, əsri

qalxıb zala keçdi. Bizi ora çəkən ruhi bir gerçeklik idimi, ya elə yurd yanğısı, vətən həsrəti idimi bilmədim...

Qapının ağızında heykəl kimi dayanıb Məhəbbətin içdən gələn yanğıyla oxuduğu "Laçının" nəğməsini dinləyirdim. Musiqi bitdi, ama mən, hələ də acı və həsrət dolu, yanğılı sehrin əsarətində idim. Doluxmuş, kövrək bir halda yaxınlaşıb, sanki günah etmiş kimi əl uzatdım. Çox qısa bir dialoqumuz oldu. Bu



mənim onunla ilk və son görüşüm idi. Bir daha görüşə bilmədik. Ancaq bu

"Elnən gələn qara güne təsəlli tez tapılar"- deyib bizim atalar. Amma bu itki bir elin-obanın, bir ölkənin itkisi ilə yanaşı fərdlərin qəbul etdiyi, öz baxış bucağına sığdırdığı və öz "mən" gözləri ilə görüb dəyərləndirdiyi, qəbul etdiyi şəxsi dərdi, şəxsi itkisidi. Bir doğmasının, əmisinin, dayısının qardaşının itkisidi.

Hərdən düşünürəm, bəlkə də onu Məhəbbət edən, musiqisi ilə yanaşı o böyük mənəvi dünyası, yüzlərə müğənnisi olan ekranlarımızda bar-maqla sayılan Kişilərdən biri olmayıdı. Heç kimə sir deyil ki, onda sənətindən də yüksəkdə dayanan bir kişi ləyaqəti, cəsarəti vardi.

Ömrünü Azərbaycan musiqisine həsr edən Məhəbbətə xalq məhəbbəti tükənmədi və bu gündən sonra tükənməyəcək. Minlərin könüllü olaraq gəldiyi dəfn mərasimində ona olan tükənməz sevginin bir göstəricisi idi. Bu yazını yazanda onun televizyalarımızın birində sonuncu dəfə oxuduğu "Mirzə Hüseyin Seygahın" dinləyirdim. Səsindəki hüzün, ağrı mənə o qədər sırayət etdi ki xeyli lal dayanıb özümü inandırmağa çalışdım ki, bəli o dəhə aramızda yoxdu.

Bəli, o bir dəha yuxularda görüdüyü Laçına gedə bilməyəcək. Amma mən əminəm ki o cismən o torpaqlara dönməsədə ruhu indi həsrətiylə alısdığı Laçının qan çıelonən səmasında Sarı Aşıq, Ağa Laçınlı, Hüseyin Kündoğlu kimi sənətkarların, şairlərin, Soltan Bəyin, Xosrov Bəyin, Kamil Nəsibov kimi qəhrəmanların ruhuyla bir məqamdadır...

Ruhumuz o yerlərdə görüşənədək, ey xalqın Məhəbbəti!!!



oldu, şəhidi oldu. İllərin üstünə il geldikcə o torpaqlarda şaxələnən, qol-budaq atan, ədəbiyyat, musiqi ağacımız qol-qol, budaq-budaq kəsil-di. Şamil Əsgəriyle, Ağa Laçınlı ilə, Məhəbbəti ilə daha adını çəkmədiyim neçə sənətkarın ölmü ilə qol-budaq edildi zavallı yurdumun yurdsuz, didərgin, kimsəsiz övladları.

Hər bir itkisiylə bir boy kiçilən Laçınınımız, Qubadlıımız, Zəngilanımız, Kəlbəcərimiz və neçə-neçə rayonlarımız Məhəbbətin ölmü ilə yenə bir boy kiçildi, yenə musiqimizin bir şax qolu kəsildi. Sarı Aşağı, Hüseyin Kündoğlusu, Ağa Laçınlı ilə dədələşən, zirveləşən "Laçının" elə bu dua-haların narahat ruhu ilə beli bükülmüşdü. Bu gün isə Məhəbbət itkisi ilə Laçının beli bir az da bükündü. Gəncliyi o yurd'lara bağlayan bir mənəvi körpü də od tutub yandı. Laçına, Qarabağa səsləyən nəğmə dilimizin, musiqi dilimizin biri dəsusdu.

Onunla ilk və son görüşümü heç vaxt unuda bilmirəm. Onu ilk dəfə acı və həsrət dolu "Laçının" ilə tanıdım. O zaman universitetdə oxuyurdum, dəli-dolu, bir qədər də ərköyün halım vardı. Bir toy məclisində zəlin qulaq batırıcı səsindən qaçaraq foyedə oturub dostlarımla mübahisə edirdim. Birdən qeyri-ixtiyari olaraq hamımız


görüşdən sonra, o qısa görüşün şirinliyini və o zamanlar gəncliyimin yenilməz bir ruhu olsa belə, nə qədər aciz olduğumu anladığım məqamı unuda bilmədim.

Məhəbbət təkcə musiqimizin itkisi olmadı. Məhəbbət, Laçının qış yataqlarında qazma daxmada yaşayan və onun "Laçınını" ilə təsəlli alan bir qocanın itkisiidir. Məhəbbət, ucuq-sökük qaçqın məktəbinde yazısını dizinin üstündə yanan bir Laçınlı məktəblinin itkisi. Məhəbbət, hər şeylə təmin olunmuş, yalnız "Laçının" la o yurdu yuvani xatırlayan bir zəngin zavalının itkisi. Bir sözə Məhəbbət musiqimizin deyil, təsəllimizin, tarixi yadaşımızın, yurd-yuvamızın, doğma Laçınının, Çormanın, Qarakeşin, Əriklinin, Ağbulağın, Mişninin, Minkəndin, Kamalının, Çıraqının, daha adını çəkmədiyim neçə-neçə Laçın kəndlərinin hər bir ailəsinin, hər bir "vətən" deyən dilin itkisi, ağrısıdır. Məhəbbət, o yerlərdən gətirdiyimiz, mərdliyin, cəsarətin, insanpərvərliyin itkisidir.



Yanvarın 27-si 2014-cü ildə Məhəbbət Kazimov haqq dünyasına qovuşduğu gündür. Məhəbbət həmisə xalqımızın qəlbində yaşayıb, yaşayaçaq və heç vaxt unudulmayacaq.

Nofəl Ədalət



## LAÇINIM, LAÇINIM, VƏTƏNİM MƏNİM

Bəli, həyat öz axarı ilə davam edir. Kimi tez unudulur, kimi heç unudulmur. Bu gün 27.01.2014-cü ildə haqqın dərgahına qovuşan Məhəbbət Kazimovun vəfatından 5 il ötməsinə baxmayaraq Laçının, Laçının vətənim mənim, bu misralar Məhəbbət Kazimovun heyat fəlsəfəsidir hansı ki, bu fəlsəfəni və bu fəlsəfi məktəbi bütün laçınlılar deyil, Azərbaycan vətəndaşları, hətta dogma Laçından didərgin düşərək, Azərbaycanımızın başqa bölgələrində dünyaya göz açmış və Laçını yuxusunda görə bilməyən ovladları, Məhəbbət Kazimovun "LAÇINIM, LAÇINIM, VƏTƏNİM MƏNİM" fəlsəfi mahnısı ilə, məktəbi ilə heç bir müəllimin, heç bir alimin öyrədə bilməyəcəyi bir sevgini, Vətən sevgisini elə ustalıqla, məlahətlə səsi ilə həznələ, qüssə ilə, kədərlə kükrəyərək anlatmışdır ki, Məhəbbəti dinləyən, o dərsə qulaq asan bütün auditoriyaya Vətən sevgisini elə aşılmışdır ki, Vətən sevgisi anlamını heç vaxt unutmadan Laçını elə tanımışlar, elə sevmişlər ki, bəlkə də atalarının, babalarının Laçında keçirdikləri, gördükleri, eşitdikləri qəhrəman kurd xalqının qəhrəman oğulları Qaçaq Nəbidən, Sultan Bəyən, Xosrov Bəyən, babalarının at oynatdığı oylaqlardan, laçının sildırım qayalarından, ayaq dəyməz, el çatmaz qarlı dağlarından danışalar da Məhəbbət Kazimovun "LAÇINIM, LAÇINIM, VƏTƏNİM MƏNİM" fəlsəfi mahnısı ilə, məktəbi ilə onlara təsir edə bilməzdilər. Məhəbbət Kazimov LAÇINIM, LAÇINIM, LAÇINIM deyə deyə, Laçın həsrəti ilə nale çəkə-çəkə, inildəyen əvəzsiz səsə malik olan, xalqın sevimliyi, gözəl müğənni Məhəbbət Kazimov Vətən-Laçın həsrəti ilə sevərlərinin ürəyi- ni ölümü ilə közərdərək dünyasını dəyişdi. Məhəbbət Laçın həsrəti ilə dünyasını dəyişdi, Laçın Məhəbbətsiz qaldı. Bəli, Məhəbbəti sevənlər, Məhəbbət Kazimovun "LAÇINIM, LAÇINIM, VƏTƏNİM MƏNİM" fəlsəfi mahnısı ilə, məktəbi ilə qidalananlar, dərs alanlar onun dəfnində iştirak etdilər. O, ölümü ilə də xalqı bir-leşdirdi. Neçə-neçə küsülülər onun dəfnində barışdırılar və Məhəbbətin yoxluğuna birgə fəryad edərək göz yaşı tökdür. Bəli, Məhəbbət Kazimov öz mahnlarının sədaları altında, onu sevenlərin ciyində son mənzilə yola salındı. Allah qəni qəni rəhmet etsin, yeri cənnətlək olsun. Yaxınlarının başı sağ olsun, Allah səbr versin. Qoy xalqımız Məhəbbətin dəfn mərasimindəki kimi, umu-küsünü atıb hər zaman birgə olsunlar.

Tahir Süleyman

# KÜRD ƏDİBLƏRİ HAQQINDA ARAŞDIRMALAR

## Əbdurrəhman Həjarın yaradıcılığına qısa bir baxış

Dünya ədəbiyyatında çox az yaradıcı şəxsiyyət tapılar ki, öz milli psixologiyasını, xalqının yaşam tərzini əsərlərində eks etdirməsin. Böyük mütəfəkkirlər daim ümumbəşəri ideyalarla yanaşı xalqının sivil, demokratik və azad yaşamını da diqqət mərkəzində saxlamış və bu istiqamətdə mübarizələrini aparmışlar.

Bu qəbil mütəfəkkirlərdən biri 20-ci yüzildə şərqi ədəbiyyatına meteor kimi daxil olan, milli və azad fikirlərinə görə daim təqib olunan, ömrünü sürgünlərdə yaşayan böyük kurd şairi Əbdurrəhman Şərəfkəndi Həjardır.

Həjar dünyavi baxışı olan, milli və dünyavi fikirlərin məğzinə dayanan, ondan qaynaqlanan, hər iki baxışı özündə eks etdirən bir sənətkardır. Onun əsərləri nə qədər millidirsə, bir o qədər də dünyavidir və ya nə qədər dünyavidirsə, bir o qədər də millidir.

Həjar ömrünü sürgünlərdə, həbslərdə keçirse də yaradıcılıq istiqamətini dəyişməmiş, daha da cəsəretlə əsərlərini qələmə almış və acı gerçəklilikleri söyləmiş, arzularını dilə gətirmişdir. Şairin 1957-ci ildə Suriyada mühacirətdə qələmə aldığı "Mən və bülbü" poemasında söylədiyi aşağıdakı fikirlər onun nə qədər mübariz bir şəxsiyyət olduğunu ortaya qoyur:

*Tikanlı tikəyəm, məni yeyənin  
Gözündən çıxaram açıq-aşkara.  
Qanıma susayıb qan eyləyenin,  
Bir gün taleyini eylərəm qara.  
və yaxud  
Tülüküye döndərdim pələngi,şiri,  
Indi tülüklərmi yeyəcək məni?*

Artıq bu poemanı oxuyanda şairin hansı mübarizə meydanında olduğu göz önünde sərgilənir.

Vətən hər bir sənətkarın dilində müqəddəs bir məkandır. Hər bir sənətkar onu vəsf etməklə, söz gülüstanının min rəq calarından naxış vurub bəzəməkələ vətən sevgisini dilə getirir. Hajarda "Vətənim Kürdəstan" deyərək söyləir:

*Cahan olsa bir gözəllik ağacı,  
Hər diyarnın gövdə budaq sanaram.  
Bu ağacın başındakı gül tacı  
Sənsən, - deyib eşqin ilə yanaram.*

Heç bir rəsmi məktəbdə təhsil almayan, Rza şahın hakimiyəti illərində İranda qeyri dildə şeir yazmaq qadağan olunduğu bir vaxtda doğma Kürd dilində möhtəşəm əsərlər yaradan Həjar, həmçinin maarifçi ideaları ilə də seçilir. Xatırladım ki, Həjar Ərəb və Fars dil-lərində mükəmməl bilsə də əsasən Kürd dilində yazıb yaratmışdır.

Həjar elmin, siyasi mübarizənin önəmini olduğunu göstərməklə yanaşı, kortəbii inqlabın deyil, savadlı idarəciliyin önəmini açıq şəkildə göstərir. Müəllif "Laylay" adlı mənzuməsində azad yaşamın yolunu bu cür dəyərləndirir və təbliğ edir:

*Istəmirsən əgər yadlara olasan qul,  
Azadlığın yolunu sənə göstərim, oğul.  
Günün qara keçə də, əzizim, get məktəbə.  
Təhsilsiz bəşər çətin yetər mətləbə.*

Təhsilsiz insanın bələlərini öncədən görən, yalnız atası Hacı Molla Məhəmməddən dini təhsil alan Həjar böyük bir pedoqoq, əvəzsiz müəllim olduğu da ortadadır.

Həjar kimə şəxsiyyətlər dünyaya az-az

gəlir ki, onları da zaman doğru anlaya bilmir. Lakin onlar nə qədər əzab içində yaşasalarda öz haqq yollarından dönmürlər.

Milli adət-ənənələri eks etdirən şeirləri, poema və pyesləri bir bədii əsər olmaqla yanaşı fundamental bir tədqiqat əsəridir. Kürd xalqının milli etnoqrafiyası-adət-ənənələri, yaşam tərzləri, mərasimləri bu əsərlərdə orijinal bir şəkildə



sərgilənir.

Şairin bu qəbil əsərlərini humanitar elmlərin müxtəlif sahələrinə aid etmək olar. Burada, tarix, ədəbiyyat, incəsənət-musiqi və.s. sahələrin bədii ifadəsi içində, elmi tədqiqini də görürük. Müəllif şərqi və qərb ictimai fikirlərinin müsbət dəyərlərindən də yan keçmir, yaradıcılığında onları da bədii bir dildə ustalıqla eks etdirir. Həjar söz boyası ilə rəsm cızan unikal şəxsiyyətdir. Şərqi ədəbiyyatına nəzər yetirsek yallı rəqsini tərənnüm etdən və onun incəliyini sərgileyən onlarla sənətkar görə bilərik. Lakin, əminliklə deyə bilərəm ki, bu sənətkarların heç biri yallı rəqsini Həjar qədər incəliklə təsvir edə bilməyib. Azərbaycanda mühacir ömrü yaşamış tədqiqatçı alim Rəhim Qazinin təbirincə desək "Yallı heç bir sənətkar tərəfindən Həjar qədər canlı və incəliklə göstəriləməyib"

\*\*\*

İnsanı daima öz ağuşunda saxlayan bir hiss mövcuddur ki, ona hər bir fərd ehtiyac duyur. Bu hissin doğurduğu sevinci də, kədəri də ömrü boyu şirin xatire kimi qoruyur. Adı insanlardan fərqli olaraq, şairlər bu hissin təzahürünü poeziyaya gətirir və bu sirli-sehirlili dönyanın möcüzələrini sözün möcüzəli qanadı ilə aca bilir.

Nəzərə alsaq ki, məhəbbət, sevgi adlandırdığımız hiss cinsi-heyvani hiss-lərdən doğulmur, onun başlıca mayası təmiz və pak niyyətdən yoğrulub, onda məhəbbət poeziyasının da nurdan və paklıqdan doğulduğunu qəbul etmiş olarıq. Bu baxımdan kürd ədəbiyyatının görkəmli siması olan Həjar poeziyasını insanlıq mayası adlandırmaq olar.

*Gəl yenə çəmənin seyrinə çıxaq,  
Gözümüz qəlbimiz danışın ancaq.  
Bizi görən olar - demə, sevgilim.  
Dünyada sevilmək sevmək qalacaq.*

Həjarın şeirlərindəki orjinallığı şairin qəlb dünyasını tam açılılığı ilə eks etdirir. Şair heç nədən çəkinməyərək sevgilisi qarşısında hər şeyini qurban verməyə

hazır dayanır:

*Ey bədirlənmiş hilal, baxma  
yaşın on dörddü,  
Olaram gözlərinə min dəfə  
qurban doymaz.*

Şairin lirik şeirlərində bir ağrı, həsrət sezilməkdədir, həsrət günüşi parlamaqdadır. Hər bir şairin qəlbini doğma olan hicran ağrısı, sanki Həjarın yaradıcılığında daha çox qol-qanad açıb. Rübailərinin böyük əksəriyyətində hicran yanğısı qabarık şəkildə görünməkdədir.

*Üzündən utanar bağların gülü,  
Bənövşə dayanır boynu büküülü,  
Dilim çox arzular dil busasını,  
Fəqət tükenmir hicran nisgili*

\*\*\*

*Göz dikdim yollara gözüm göyərdi  
Kainat elə bil sükuta daldı,  
Üfüqdə bir ulduz titrədi birdən,  
Onun da qəlbini min həsrət aldı.*

Həjar sevdiyi qadını ilahiləşdirməsə də, onun qarşısında aciz olduğunu etiraf edir. Şairin bu etirafi acizənlilikdən deyil, o, böyük bir gözəlliyyin vəsfini qəlbimizdə canlandırır.

*Dilim dodağının vəsfində aciz...  
və yaxud*

*Acizəm yanağın vəsfində aciz...*

Şair vəsf etdiyi gözəli sonuncu məqama qədər vəsf edir ki, bundan o yana vəsf etməyin qarşısında acizdir.

Şairin lirik şeirlərindəki bədii bənzətmələrin bir qismi xalq deyimlərindən gəlsə də, bu bənzətmələr Həjar qələmində daha orijinal şəkil alır. Bu da söylənilmiş fikirlərin təkrarı deyil, yeni deyim tərzi kimi ortaya çıxır.

*Duz səpdi yarama, dodağı duzlu,  
Yaralı buz istər, ürəyi buzlu.*


Beytin hər iki misrasının birinci tərəfində işlənən "duz səpdi yarama", "Yaralı buz istər" məcəzi xalq deyimləri; ikinci tərəfdə işlədilən dodağı duzlu", "Ürəyi buzlu" məcazlari ilə yeni məzmun qazanır. Bu da şairin təxəyyülündə qopan, yeni məna, məzmun daşıyan kamil misralardır.

Sevgisiz şair sözü, dil açmayan körpəyə bənzər ki, onu nə anlamaya, nə de kimlərə anlatmaya olur. Məhəbbət lirikası tanrılarının insana bəxş etdiyi, insan üçün ilahi nemət olan sevgisinin dilidir.

Bunun əzabları nə qədər çox olsa şair ilhamına o qədər işq salar. Bu səbəbdəndir ki, Həjar şeiri yenilməzliyi ilə seçilir.

Uzun illər sürgündə, vətənidən uzaq yaşayan şairin üzər dili ilə qələmə aldığı əsərləri hicran ağrısına, onun əzablarına sinə gərir. "Əqidəni edam etmək olmaz" deyən bu bəşəri sənətkar, ölməz söz ustası bəşəriyyətin mayası olan sevginin də edamını mümkünsüz sayıır.

*Kirpiyin leşkərin nizamlı gəldi,  
Könül qarətinə ilhamla gəldi,  
Sevindim yarına qəsd eləyirsən  
Gözümdən dup-duru bir damla gəldi.*



## Yunus Rauf Dildarı

Çox erkən dünyasını dəyişən, buna baxmayaraq önəmli əsərləri ilə kürd ədəbiyyatında yeri olan Yunus Rauf 20 fevral 1918-ci ildə Şərqi Kürdüstanın Köysancaq şəhərində dünyaya gəlib. İbtidai təhsilini Ronyada, orta məktəbi Həvlerdə bitirən Yunus Rauf Təhsilini Bağdad univeristetinin hüquq fakültəsində davam etdirmişdir.

Univeristeti bitirdikdən sonra İraqın müxtəlif şəhərlərində ixtisası üzrə çalışan Yunus Rauf bu dövrə kürd ədəbiyyati ilə yaxından tanış olur. Hacı Qədiri Koyi, Bekəs, Pirmerd, Kurdi və s. kimi önemli yazarların yaradıcılığını dərin-dən mənimsəyən şairin ilk şeiri 1935-ci ildə Dildarı təxəllüsü ilə "Ronabi" dərgisində nəşr edilir.

O dövrə İraqda başlayan etiraz dalğasına qoşulan Yunus Rauf Dildarı "Hiva" partiyasının yaradılmasında yaxından iştirak edir. 1940-ci ildə təhsilini davam etdirən Dildarı siyasi fəaliyyətini də genişləndirir.

Qazi Məhəmmədin rəhbərliyi ilə 1946-ci ildə mərkəzi Mahabbat olmaqla elan edilən Kürdüstan Demokratik Respublikasının dövlət himninin müəllifi olması, Dildarını kürd iciməti və siyasi fikirində, eləcə də ümumdünya kürdləri arasında daha sevilən edirdi.

Bu himn hələ də kürdlər arasında ulusal marş olaraq qəbul edilir və hal-hazırda şimalı İraq Kürdüstan Muxtarlıyyatının rəsmi himnidir.

Ömrünün yarısını kürdlərin azadlıq ideyalarına həsr edən və hər cür mübarizə yolunu sırayan Yunus Rauf Dildarı ömrünün bahar çağında 1948-ci ildə 30 yaşında əbədiyyətə qovuşur. Özündən sonra qalan ideyaları və əsərləri, xüsusi ilə haqqında söz açdığını "Ey rəqib" marşı onun əbədi yaşarılarının əsasını təşkil edir.



Səhifəni hazırladı: Nofəl Ədalət

# Kurd İmperatorluqları

Qutilerin varlığı çox qədimlərə uzanır. Bu günə qədər bilinən ilk Quti imperatoru Emnatum miladdan əvvəl 3100-cü illerdə yaşamışdır.

Lağas kralı Adadnari hələ miladdan əvvəl 2400-cü illerdə Karda xalqından söz etmişdir. Eyni fikri Ur (Our) kralı Kmil Sin də Kurde torapqlarından bəhs edərək təsdiqləmişdir. Hitit kralı I Şuppilulita m. e 1370-ci ildə Qurde xalqından söz açmışdır. Daha sonralar Assur kitabələrində Kardaka yayasından və Kurtie – Kurti xalqından bəhs olunmuşdur.

Assur kralı Tukulti İnor, Qutilərə «Kurdi» deyirdi (Bax: İhsan Nuri Paşa, səh-33).

Milladdan 900 il əvvəl yaşamış Assur kralı Adalnirari Kusi, Kuti, Subari orduları ilə vuruşduğunu qeyd edir. Bu kral öz kitabələrində Qutileri «Kurdi» deyə adlandırdı.

Kurd xalqının tarixini inceleyərən araşdırmaçaların müxtəlif dəyərli əsərlərindən istifadə etdikləri İhsan Nuri Paşa bu haqda belə demişdir:

- Kurd əsilli olan Khaldi (Xaldi), Araratı, Subari, Nauri, Mitanni, Muşki və Kassit dövlətlərinin Qutilerdən ayrıldığını, yəni hamisinin kökünün qutilərə dayandığını göstərən əsərlər var. Bunlardan biri m. e 1280-1261-ci illerdə yaşamış Asur kralı I Salamanasar krallığından qalan kitablarında bunu yazar: «Bir ulduz kimi parlayan Quti xalqi yalnız çoxluğu ilə deyil, əzm, şiddət, dəhşət və yixiqiliqləri ilə tanınmaqdadır. Düşməncilikləri mənə də qarşı sürüb getdi».

Kurd Quti dövlətinin dağılmasından təxminən 1000 il sonra yaşamış Assur kralı Salmanasar, beləcə Quti qollarından gələn və öz yerinə çatan yeni kurd xalqlarının və onların dövlətlərinin qutilerin soyu və övladları olaraq tanıtmaqdadır. Onlar üçün min illik bir zaman fasiləsindən sonra da yenə quti sözlərini işləməkdədir.

Etdiyi müharibələrdən sonra kral Salmanasar bunları yazmışdır: «Ararat sərhədindən Tur Abidine qədər bir ölkə içinde Quti qanı su kimi axıldı, lakin məglub olmalıdılar».

... Yuxarıda adları çəkilən coğrafi terminlərin yerləşdiyi bölgelərde bu gün de kurd xalqi yaşamaqdadır. Tarixi Babil ölkəsini feth etmək ilk dəfə qutilərə nəsib olmuşdur. Quti dövləti parçalandığında, onların qollarından biri olan Kassitlərin parlaq və güclü dövrləri 725-ci ilə çatan bir memlekətin təməlini Babildə salıdlar. Kurd xalqının məşələsini Subarilər, Mitanilər, Khaldilər, Muşki və Nayri dövlətləri vasitəsilə Med imperatorluğuna qədər daşıyış getirdilər.

Qutilerin kurd xalqının atası olduğunu isbat etmek üçün «Ön Asiya və Mesopotomiya» tarixini inceleyən və araşdırılan elm və tarixçi amilləri də bu həqiqəti araşdırımlarında dileyərək təsdiqləmişlər. Bunun isbatı olaraq Pensilvaniya Universitetinin professorlarından Speizer «Mesopotomianın kökəni» adlı əsərində kurdların qutilərle Zaqros hulubiləri ilə eyni irqdə olduğunu yazar (B. Nikitin, cild I, səh 91. Diponot).

Osmanlı tarixçilərindən Əhməd Rəfik «Ümumi tarix» adlı əsərində və onunla birlikdə Əmin Zəki də «Kurd tarixi» adlı əsərində müxtəlif fakt və sübütlərlə eyni fikri təsdiqləmişlər (Ehsan Nuri Paşa, səh 38-40).

Tanınmış tarixçi Mucerson qutilerdən gələn Naviri xalqının hakimiyyətinin sonunda Kurti deyilərək adlandırıldıqlarını göstərməkdədir ki, bu da qutilerin kurd-

rin ataları olduğunu sübut edir. Hətta doktor Kontinov da miladdan 4000 min əvvəl Mesopotomiya və Zaqros dağlarında yerleşən xalqların Quti və Kusi (Kassit) deyə adlandırdıqları və arı irqdən olduğunu, Kurd xalqının bu torpaqlardan enib gəldiyini vurğulayır. İstər Mucersonun, isterse de doktor Kontinovun dediklərini təsdiq etmək üçün «Kurd ədəbiyyatı tarixi» əsərini göstərmək istərdik (II hissəye bax).

- Şərqsünas Draver «Kurdler və Kurd tarixi» kitabında qutilerin və kardaların kurd xalqının ataları olduğunu yazır. Digər bir şərqsünas Rayks da eyni fikirdər (İ. N. P. səh. 173). Kurd xalqının qədimliyi və kürdlerin antik dövrən gələn bir xalq olduğunu türk alimləri tərifindən yazılmış «İslam ensiklopediyası» əsərinin 1089-cu səhifəsində bunlar qeyd edilmişdir. Milladdan təqribən 2000 il əvvəl II Sumer dövrünə aid daş yazısında, Thureau-Danquin (Revue d'Assirologie, v-99, VI, 67) bir Kardaka adına təsadüf edilir. Bu ölkə Driverin Van gölünün cənubunda göstərdiyi Su tayfasının yanında idi. Milladdan sonra 1071-ci ildə Malazgirddən Anadoluya girmiş türk xalqı ilə kurd xalqının heç bir qohumluğu-

və təqribən 175 illik bir yaşam süren Büyük Kurd Mittani imperatorluğudur.


## Kurd Kassit – Kussi İmperatorluğu

Kurd Kassit - Kussi dövləti haqqında məlumat verərən bu haqda da qabaqcədan bildirmək istəyirik ki, bu dövlətə Cəmşidin adı verilmişdir. Hətta Firdovsinin «Şahnamə» əsəri də Kassit - Kussi dövlətini kinayə ilə Cəmşidin milleti hesab edir.

Quti imperatorluğunun dağılmasından sonra quti xalqının yaratdığı bu dövləti siyasi hakimiyyətini m. e 1891-1171-ci illerdə sürdürmüştür. Qərb tarixçiləri isə bu hakimiyyətin sonunu 1160-ci il olaraq göstərir (Maurice Meumao, «Le Monte antique» əsəri, Paris 1976. Səh-160).

Kurd sivilizasiyası bu dönmədə insanlıq böyük mənfeət verdi. Sənet, mədəniyyət, ədəbiyyat, el sənətləri, heykəltəraşlıq, rəsm və ev əşyalarının formalasdırılmasında Kurd Kussi dövləti, Mitani dövləti ilə birləşdə çağdaşları Hititlərə, Asurlara və fironların idarəciliyində olan Misir ölkəsinə böyük ölçüdə təsir etmişdir.

Tarixi araşdırmaçalar və Iraq Kürdüstanında arxeoloji qazıntılar zamanı əldə edilən kurd milli kalaritine uyğun olunan şahane heykəllər 1984-cü



nun olmadığını Milli Təlim Nazirliyi tərifindən neşr edilmiş ensiklopediyada öz əksini tapmışdır. Adı bilinən Quti krallarından Losirab, Şerlek, İks, Huş, Anri, Danzir, Trikan ən başlıca krallardandır. Bunlardan Şerlekə Firdovsinin «Şahnamə» əsərində Siyamən, İks, Huşaya isə Huşəng adlandırılmışlar.

Babil dövlətinin süqtundan sonra, sadəcə 125 il 40 günlük Babil hökmranlığı zamanı həmşərhəd olan Quti krallarının sayı 14 olduğunu İ. N. Paşanın adı keçən əsərində öyrənirik. Bazıl Nikitin də qutilerin Sarqon xənadانlılığını son verdiklərini və eyni dövlətin milladdan önce 2496-ci ilə qədər hökmranlığının sürdürüyü yazar (B. Nikitin «Kurdler» cild I, səh-31).

Özü Quti soyundan olan Louqal Oton (Louqan kralı) Erun kralı olaraq Quti kralı Trikanini məglub etdi. Quti xalqi bu məglubiyyətdən sonra bəyliliklərə bölündü. Bu dağınqliq içində Bitlis bölgəsindəki qutilər Kardaka adını aldılar. Bəxtiyarı dağlarındakı və ətrafindakılar müstəqillik qazandılar. Ancaq tarixi baxıma görə, qutilərən sonra bu ölkə xalqını yetişdirdiyi və tarixə damgasını vuran iki yeni türk dövləti meydana gəldi. Bunların parlaq və görkəmli dönəmi 725 il sürən kurd Kussi – Kassit dövləti ilə bu dövlətin yaşama müddətinin ortalarında yer alan

ildə Bağdad Milli Müzeyinə qoyulub. Yenə Kurd Kassit imperatorluğuna aid adlı – sanlı «Sinus səhnəsi» adlı daş üzərində yonularaq gerçəkləşdirilmiş əsər Parisin «Laubre» muzeyini bəzəməkdədir. Belə nümunələrdən yüzlərə saymaq olar.

Beləliklə, güclü Firon hakimiyyətindən geridə qalmayan, böyük bir tarixi zənginliyə malik olan Kurd Kassit dövləti siyasi, iqtisadi, eləcə də elm sahəsində irəli getmələrini göstərən dəlillərlə sübut etməkdədir.

Ölkələr arasında əlaqələr qurulur, məktublar yazılır, elçilər təyin edilirdi. Xüsusi firon ölkəsi Misirle Kurd Kassit dövləti arasında idxlatalat və ixracat, kredit və ya mübadilə yolu ilə yardımşəklinde təşkil olunurdu. Bu dövlətdə barış və sülh müqavilələri imzalanır. Beləliklə, tarixin bildiyi ən qədim zamanlardan günümüze qədər dövlət quruluşu ilə, dövlətlərənəsi dənisişələrin hüquqi təməlli Kassit – Kussi imperatorluğunda rast gəlinir (Bu haqda geniş məlumat almaq üçün bax: Mauricē Muleau «Len Monte Antique». Səh-161).

İdarəetmə sisteminde yeni bir qayda yaradılmışdır. Tapınaqlardan dini ayınlara yanaşı sənet, mədəniyyət və ədəbi əsərlər də sərgilənməkdə idi. Kurd xalqi bu adətlərinin günümüze qədər də davam

etdirməkdədir. Bu dövlətin idarəetmə, hüquqi, toplumsal və mədəni qurumlarını o zamanda ən irəli bir düzəndə olmasına bir təsadüf deyil. Çünkü, Kassitlər m. e 1530-cu ildə ulu babaları qutilər kimi Babil (Babilosu) tamam işgal etdilər.

Qərbin qədim dövr tarixçilərinin bildirdiklərinə görə, Kurd dövlətinin rəhbərləri məglubiyyətə uğratıldıqları Babilon ölkəsinə məxsus olan uyqarlığa da sahib oldular. Məlum olduğu kimi, daha əvvəller də bu ərazilərdə Hammurapının yaratdığı monarxiya hakimiyyəti mövcud idi. Babil uyqarlığına öz damgasını vuran bu kral Assurları, Esəhnunna və Mari krallıqlarını məglub edərək milladdan əvvəl 1695-ci ildə ölkəsinin sərhədlərini bir xeyli genişləndirdi. Həm Hammurapi (m. e 1729-1686), həm də sələfi kral Şamsu Iliona (m. e 1686-1648) ölkədə hüquqi dövlət qurmuşdular. Ölkədə sağlam idarəetmə üsulu vardı. Maliyyəçilər (Tacirler təşkilatının rəhbərləri), hakimlər və vilayət valili mərkəzdəki büroya bağlı idilər. Dövlətin amirləri Vali və Bələdiyyə sədrləri kimi vəzifələr də yazılı əmrlərin həyata keçirilib keçirmədiyi diqqətlə izləyir. Siyasi və iqtisadi yaşamı tək özü idarə edirdi.

Hammurapının hüquq kodu çox məşhurdur. İnsanlıq tarixində bilinən ən qədim qanunu qoymaq yalnız ona nəsib olmuşdur. Bu kodak (kod) araşdırıldığından bu ölkədə kralın xalqın atası və qoruyucusu olub, güclü ilahi varlıqlardan (Tanrılardan) aldığı görürlər:

- Tanrıların diqqəti və sevgisi olan mən Hammurapi ölkədə ədaləti yaşıtmak, ziyanlarla və qatilleri məhv etmək, xalqımızın üstündə günəş kimi doğaraq dünyani aydınlatmaq üçün Tanrı Manrunun vəzifələndirdiyi bir çoban olaraq idarə etdiyim xalqımı heç bir zaman zülüm etmədim və tənbəl olmadım. Mənim yaxşılıqsevər kölgəm ölkəmdəki bütün şəhərlərin üzərinə yayıldı. Sumer və Akkad ölkəsi insanların da bağırma basdim. Onları sühəl içində idarə etdim. Mənim mövcudluğum onları da qorudu. Güclü olanın zəifi məhv etməməsi üçün, yetimlərə və dullara haqlarını qorumaq üçün ölkədə ən yaxşı ədalet quraraq, bunları qoruyacaq qanunları bildirmək üçün bu lövhəyə dəyərli sözlərimi yazdım. Adil bir kral olaraq mənim varlığım önünde ilsak edirəm (Hammurapi qanunu – ön söz. Səh -160).

Beləliklə, Kurd Kassit dövləti Babil fəth edib öz ərazisinə qatıldığı zaman bu ölkə üzərində sosial – iqtisadi, idarəetmə və mədəni bir vaxtda inkişaf edən xəzinə vardı. Kassitlər də Babil almadan önce böyük bir dövlətin təmsilçiləri idilər. Qaldığı, Hammurapi monarxiyasının da Kassitlərin atası olan Quti ölkəsindən eyni bir biçimdə miras olaraq bir çox şəyərin dövrə almasına, bu da alımlar tərəfindən təsdiq edilməkdədir.

Quti və Hurrlər dövründə atı daşma ve çəkmə vasitəsi kimi ilk dəfə insanlıq Kassitlər zamanında minik heyvanı kimi də istifadə etmişlər.

Bu tapıntıdan həm bir yerdən başqa yerə tez getmək məqsədi üçün, həm də müharibələrdə herbi vasite kimi də yararlanırlıdalar. Digər tərəfdən də Neolit vaxtından ən önemli şəkildə rast gəldiyimiz və tarixçilərin təxminlərinə görə, hələ palçıqən üst-üstə qoyularaq inşa edilən kərpic ilk dəfə Kassit dövlətində içini saman qarışdırıb gündə qurululmaqla inşaata istifadə edilmişdir. Aradan 3500 il keçməsinə baxmayaraq, kərpic Ön Asyanın inşaatında ən başlıca vasitədir.

**Araşdırıcı: Tahir Süleyman**

# Qafqazda Şəddadi Kürd dövləti

(Əvvələ ötən sayılarımızda)

Əbu Mənsur isə vəziyyətdən istifade edərək dövlətə xəyanət etmək fikrində idi. Əbu Mənsur özüne yaxın olan emirlərlə razılışib Şəddadilərin düşmenlərinə qarşı tiki-lən bir neçə qalanı həmin dövlətlərə təslim etmək qərarına gəlmışdı. Əbu Mənsur Tatiyan, Muckəng və el-Beyza qalalarını Şəki hakiminə, Gərmistan qalasını didoşluşlara, Kirdman qalasını abxazlara, Rustaq qalasını isə rumlulara vermək istəyirdi. (Yenə orada, səh. 18) Münəccimbaşa görə, Əbu Mənsur bunu Arranın və Şəddadilər dövlətinin əzəmetini məhdudlaşdırmaq və onu zəiflətmək məqsədilə edirdi. O zaman düşmənlər Ləşgerinin azaşlı oğlu Ənuşirvanın zəifliyindən istifade edərək Arrana basqın edirdilər. Əbu Mənsurun bu qərarını rəislər eştirikdə çox narazı oldular. "Şəddadilər" feşlində qalaların təslim edilməsinə etiraz edən rəislerdən Heysem ibn Meymun el-Bəisin və ipək tacı Yusifin və başqalarının adı çəkilir. (Yenə orada) Rəisler Şəmkür yaxınlığında hərbi düşərgədə görüşərək həmin qalaların başqa dövlətlərə təslim edilməsinə xəyanət və alçaqlıq hesab edib, Əbu Mənsura müqavimət göstərməyi və qalaları təslim etməməyi qərara alırlar. Lakin bu zaman hacib Əbu Mənsur da şəhər darvazasını bağlamağı əmr edir. Rəislerdən yalnız Heysem öz adamları ilə meydanda qalır. Hacibin adamları onu tutmaq üçün mühasirəyə alırlar. Lakin bu zaman Ənuşirvanın əmisi, Fəzlin oğlu Əbü'ləsvar Şavur (Bəzi əsərlərdə bu, Əbü'ssuvar Şavur (Şavir) şeklinde yazılır.) Şəmkür darvazası qarşısına gelir. Heysem və onun tərəfdarları döyüş vəziyyətində şəhər darvazasını açaraq Şavu-

şəhərə daxil olan kimi Heysəmin adamları (xətbləri) Əbü'ləsvar ibn Fəzli Şavurun hökmardırığa keçdiyini və Ənuşirvanın hakimiyətdən kənar edildiğini elan edirlər (V. Minorski. Şəddadilər, səh. 19). Beləliklə, 441 (1049/50)-ci ildə iki ay hakimiyətdən sonra dövlət çevrilişi nəticəsində Ənuşirvan hakimiyətdən kənar edilərək hakimiyət başına Əbü'ləsvar ibn Fəzli Şavur keçir. Şavur Şəmkürdə qayda yaratıldıqdan sonra Gəncəyə gedir. Şəhəri öz hakimiyəti altına alaraq bütün Arran torpaqlarını və qalalarını birləşdirib hakimiyətə başlayır. O, Ənuşirvanı, hacib Əbu Mənsuru, qardaşları və uşaqlarını hebs edir. Münəccimbaşının yazdığını görə Əbu Mənsur da "katib Əbu Heysəmin oğlanları kimi Şəddadilər sülələsinin nümayəndəsi idi". Şavur hakimiyəti əle alaraq dövlətin tərkibində bir sıra dəyişikliklər və dövlət vəzifələrinə yeni adamlar təyin edir. Hərbi hissədə də bəzi dəyişikliklər edərək onu möhkəmləndirir və hebs etdiyi şəxslərin hamisini edam etdirir. (Yenə orada) Gösterilən bu məlumatdan aydın olur ki. Şavur dövlət, ordu, iqtisadi və ictimai həyatda bir sıra islahat keçirmiş, əhalinin yaşayışını sakitləşdirməyə və yaxşılaşdırmağa çalışmışdır. Onun hakimiyəti dövründə Şəddadilər dövləti qüvvətlənmişdi (Yenə orada, səh. 13). Şavur Şəddadilərin ən məşhur hökmardarlarından biri olub, Ləşgerinin hakimiyəti dövründə, bəlkədə atası Fəzlin dövründə Ermənistan və Dvinə hakim olmuşdur (Kəsrəvi Təbrizi. Gösterilən əsəri, III cild, səh. 31). V. Minorskiyə görə Şavur 1022-1049-cu illərdə Dvinə hakim olmuşdur (V. Minorski. Şəddadilər, səh. 50). Kəsrəvi qeyd edir ki, erməni

ölümündən sonra yazılmışdır (Kəsrəvi Təbrizi. Gösterilən əsəri, III cild, səh. 32). Qeyd etmek lazımdır ki, Əbü'ləsvar Şavur erməni çari Aşot Baqratunin qızı ilə evlənmişdi. Bu qadından onun Fəzlin və Aşot adlı iki oğlu olmuşdu (Povestvovaniye Vartapeta Aristakesa, səh. 115). Bu qohumluq sayesinde Aşot ölenə qədər Baqratunilər ilə Şəddadilər arasında six dostluq əlaqələri olmuşdur. Əbü'ləsvar Şavur haqqında "Qabusname" müəllifi əmir Keykavus Ziyarı olduqca qiymətli məlumat verir. O, Məkkədən

başqa. Münəccimbaşının yazdığını görə, Tiflis hakimi Cəfər ibn Əlinin ölümü ilə əlaqədar olaraq, oğulları Mənsur və Əbü'ləsvar arasında hakimiyət üstündə mübarizə gedirdi. 454 (1062)-cü ildə Tiflis əyanlarından bir dəstə Gəncəyə gelərək Şavurdan öz adamlarını göndərək Tiflisi tutmasını və ona sahib olmasını xahiş etmişdilər. Məlum olduğu kimi, Tiflisdə Cəfəriler sülələsi 200 ildən artıq hökmərlilik etmişdir. 548 (1153/54)-ci ildə Gürcüstan çari Demetrenin (1125-1156) sarayında olmuş Fariqi Cəfəriler



qayıtdığı zaman Gəncəyə gəlmış və bir neçə il Şavurun sarayında yaşamışdır. "Qabusname"nin VII feşlində müəllif Gəncədə Əbü'ləsvar Şavurun ("Qabusname"də Şavur sözü səhəv Şahpur yazılmışdır. Əbü'ləsvar isə fars dilinin xüsusiyyətinə görə Əbüssəvəryazılmışdır) yanında olması və onunla əlaqədar olaraq bir hadisə haqqında bəhs edir. Bu hadisə bilavasitə Şavur ilə əlaqədar olduğu üçün burada onu olduğunu kimi qeyd etməyi lazım bildik. Müəllif qeyd edir ki, mənim başıma gələnlər bir daha tekrar olmasın deyə bu hekayəni yazdıq. Əbüssəvarın zamanında Məkkədən qayıtdığım ildə qəzəvat (müqəddəs müharibə) üçün Gəncəyə getdim, çünki Hindistana çox zaman qəzəvata getmişdim. İstədim ki, Rum əlkəsinə də qəzəvat edilsin. Əbüssəvar böyük bir padşah olub, sabiqədəm, eqlii, siyasetmədar, ədaletli, şücaətli, fəsahətli, pakdin və uzaqqorən bir adam id. Belə ki, padşahları onu gördükde bəyənirdilər, onun həm ciddiyəti, həm də zarafatı var idi. O məni gördükde çox alicənablıq göstərdi, mənimlə səhbət etdi, hər şeydən danışındı və soruşurdu, məni gözləyir ve cavab verirdim; mənim sözlərim onun xoşuna gəldi. Onun etdiyi ehsanları ürkədən qəbul etdim. Bir neçə il Gəncədə qaldım, həmişə onun məclisində yemek-içməkdə hazır idim, məndən hər cür sözələr soruşurdu, alımların və keçən padşahların əhvalından xəber tuturdum; həttə bir gün bizim vilayətimizdən söz düşdü; o, Qorqan nahiyyəsi haqqında soruşurdu; hər bir nahiyyənin əcayib şəyərindən bəhs edildi. Müəllif sözüne davam edərək Şavur ilə aralarında baş verən hadisələr haqqında məlumat verir (Kabus-name). Perevod i primeçaniya B. Bertelsa. Moskva, 1958, səh. 76-77). Göründüyü kimi "Qabusname" müəllifi Keykavus Əbü'ləsvar Şavurun eqlii, şücaətli və siyasetmədar bir hökmər olduğunu göstərməklə bərabər, onu Rum (Bizans) üzərinə həcum etməyə sövq etdiyi də aydın olur. 445 (1053/54)-ci ildə Şavur oğlu Abanər İskəndəri Dəbilə hakim təyin edərək oranın mühafizə olunmasına ona tapşırıldı. Əldə olan mənbələrdən məlum olduğu kimi, Şavurun hakimiyəti dövründə bir sira mühüm hadisələr baş vermişdir. Xüsusilə, Şavur Gürcüstan və Şirvana həcum edərək, bu ölkənin hakimləri ilə mühəribə etmişdir. 445 (1053/54)-ci ildə Şavur həcum edərək Gürcüstanın Bəsər (Nəsər) qalasını tutur, onu ərzaq, hərbi qüvvə və silahlı təmin və təhciz edir. Bundan



ru şəhərə buraxırlar. Bu məlumatdan aydın olur ki, Heysem və digər rəisler dövlət çevriliş üçün qabaqcadan lazım olan hazırlıq işlərini görmüş, Ənuşirvanı taxtdan salıb hakimiyətə Əbü'ləsvar ibn Fəzli Şavuru keçirmək məqsədilə Şəmkür hərbi düşərgəsinə getmişdilər. Onların dalınca isə Əbü'ləsvar

adamları və oğlanlarının adı çəkildiyi halda, Şavurun adı onlarla yanaşı çəkilmir. Bundan aydın olur ki, Ləşgeri ilə Şavur arasında olan münasibət yaxşı deyildi. O, Gəncəyə Ləşgerinin ölümündən sonra gelmişdi. Qətrən Təbrizinin şerlərində Şavurun adı çəkilən yalnız iki bayt vardır ki, görünür bu da Ləşgerinin

*Səhifəni hazırladı: Namiq Həsənov*

## Serok Barzanî salvegera rizgarkirina Kobanî pîroz kir



Serok Mesûd Barzanî bi boneya salvegera bajarê Kobanî yê Rojavayê Kurdistanê peyameke pîrozbahiyê belav kir. Serok Mesûd Barzanî bi boneya salvegera rizgarkirina bajarê Kobanî yê Rojavayê Kurdistanê peyameke pîrozbahiyê hat belavkirin û di peyamê de hat diyarkirin: "7emîn salvegera rizgarkirina Kobanî pîroz be." Bajarê

belav kir. Li ser hesabê medyaya civakî ya ofîsa Serok Barzanî bi boneya salvegera rizgarkirina bajarê Kobanî yê Rojavayê Kurdistanê peyameke pîrozbahiyê belav kir. Serok Mesûd Barzanî bi boneya salvegera rizgarkirina bajarê Kobanî yê Rojavayê Kurdistanê derbasî bajarê Kobanî bûn û ligel şervanan li dijî DAIŞê şer kirin. Hêzên Pêşmerge di roja 29ê Cotmeha 2014an de di deriyê sînorî yê Xabûrê re derbas bûn û bi rîya Bakurê Kurdistanê derbasî Kobanî bûn. Wê demê ji sedî 70 bajarê Kobanî ji aliye DAIŞê ve hatibû dagirkirin, piştî ku Pêşmerge derbasî nav bajêr bû, bi piştevaniya esmanî ya Hevpeymaniya Navdewletî jî, hêzên Kurdî di roja 26ê Çileya 2015an de bajêr ji DAIŞê paqîj kir. [rupelanu.com](http://rupelanu.com)

## Salvegera rizgarkirina Kobanî

7 sal di ser rizgarkirina bajarê Kobanî yê Rojavayê Kurdistanê re derbas bûn. Kobanî ew bajar e ku Kurd hemû kîrin yek û bû destpêka têkçûna rêxistina DAIŞê. Roja Duşemê, 26/01/2015, piştî 4 mehîn şerekî giran, Kobanî hate rizgarkirin û ji çekdarên DAIŞê azad bû. Berxwedana Kobanî Rejîma Sûriyê navê Kobanî kiribû 'Eyn El Ereb', DAIŞê jî navê 'Eyn El Islam' li Kobanî kiribû, lê bajarê Kobanî ew her du nav jî red kîrin û weke navê xwe esîl û Kurdi ma. Kobanî bi qehremaniya şervanê Yekîneyên Parastina Gel (YPG) û Yekîneyên Parastina Jinê (YPJ) û bi alîkariya Hêzên Pêşmerge û Hevpeymaniya Navdewletî rizgar bû. Èrişa giran Ji bo rizgarkirina Kobanî ji her 4 perçeyên Kurdistanê Kurdan şehîd dan, li goristana wî bajarî jî nav û nasnameyên wan şehîdan hene. 15yê Îlona 2014an, bi çekêن giran ku li Mûsilî bîdest xistibûn, çekdarên DAIŞê êrîşeke giran bire ser bajarê Kobaniyê û gundewarê wê, di encamê de, derdora %80 ji wî bajarê kontrol kir û nêzîkî 500 hezar welatî koçber û derbider bûn. Kurd li Kobanî bûne yekLê Kurd li Kobanî bûne yek berxwedana YPGê û YPJê û beşdarbûna Pêşmerge li kîleka şervanî di şer de hêviya serkeftinê zêdetir kir û nîşan da



ku Kobanî nakeve. Hêzên Pêşmerge 31/10/2014 bi biryara Parlamento Kurdistanê û îmzikirina Serok Mesûd Barzanî derbasî Kobaniyê bûn, ku hejmara wan 162 Pêşmerge bû, bi gihiştina wê hêzê jî guherîn di hevkîşeya şer de peyda bû, êdî hêzên Kurdi YPG, YPJ û Pêşmerge dest bi êrişa bo ser çekdarên DAIŞê kir û ew rêxistin têk birin. Destpêka têkçûna DAIŞêPiştî 134 rojan ji şerê berdewam, roja 26/01/2015an, bajarê Kobaniyê bi tevayî ji destê DAIŞê hat rizgarkirin û şikestina DAIŞê li Kobanî ji aliye şervanê YPG/YPJ û Pêşmerge ve, bû destpêka têkçûna wê rêxistin. Di encama êrişen DAIŞê de wêraniyeke mezîn Kobaniyê çêbû, lê xelkê ku ji ber şer koçberî Başûr û Bakurê Kurdistanê bûbûn, piraniya wan, piştî rizgarkirina bajêr vegeyan û careke din dest bi jiyanâ xwe ya asayî kîrin û bajar her di geşbûna xwe de berdewam e. Kesîn ku malên wan di şer de wêran bûbûn, bi derfetên xwe ji xwe re dîsa ava kîrin, kesîn ku derfetên wan tune bûn jî her wiha man û saziyên navdewletî ji bo avakirina Kobanî nebûne alîkar. Peyama Mezlûm KobanîFermandarê Giştî yê Hêzên Sûriya Demokratîk (HSD) General Mezlûm Kobanî jî bi boneya 7emîn salvegera rizgarkirina Kobanî peyamek belav kir û got, "7 sal di ser rizgarkirina Kobaniyê re, serkeftina yekemîn û destpêka têkbirina DAIŞê re derbas bûn. Îro hêzên me bi têkbirina DAIŞê li Hesekê û pûckirina planên alîgirê DAIŞê, dîroka serkeftinê dubare dikin." Fermandarê Giştî yê HSDê ragihand, "Di navbera Arîn û Awaz de 7 sal in û sedemîn berdewamkirina rêxistina DAIŞê didomin. Ji bo bidawîkirina DAIŞê pêwîstî bi seqamgiriya siyasî û aborî û erêkirina navnetewî heye. [Rûdaw](http://Rûdaw)

## Sergey Lavrov: Derkirina balyozê Rûsyayê ji Washingtonê dê bibe karekî nebaş



Wezîrê Derve yê Rûsyayê Sergey Lavrov ragihand; gotûbêjkirina ligel welatên rojava li ser garantiya ewlehiyê, bi dawî nebûye. Sergey Lavrov

diyar kir; ew qebûl nakan ku berjewendiyê wan li berçav neyê girtin û got: "Garantiyê ewlehiyê bi wan pêşniyaran ve girêdayî ne, ku Rûsyayê beriya niha ligel welatên rojava li ser wan gotûbêj kîriye." Lavrov tekez kir; şer rûnade, sepandina cezayan li ser Moskowê ji aliye rojava ve, tê wateya qutkirina pêwendiyen. Wezîrê Derve yê Rûsyayê destnîşan kir; gefen Washingtonê yên li ser derkirina Balyozê Rûsyayê, karekî nebaş e, ji welatên rojava daxwaz dike ku bi pakî tevbigirin. Lavrov ji welatên Ewropayê re diyar kir, eger banga gotûbêj dike, bila kerem kin cîbicî bikin, divê li ser mafêni mirovan gotûbêj bikin. [basnews.com](http://basnews.com)

## Mesrûr Barzanî û Cînişînê Ebû Dabiyyê pêxistina pêwendiyân gotûbêj kîrin



Serokwezîrê Herêma Kurdistanê Mesrûr Barzanî û Sêsema 25ê Çileya 2022yan li bajarê Ebû Dabî yê paytexta Îmarata Erebî ligel Cînişînê Ebû Dabî Şêx Mihemed Bin Zayid û Cîgirê Fermandarê Bilind ê Hêzên Çekdarî yê Îmaratê û Serokê Encûmena Raperandinê ya Ebû Dabî civiya.

Di civînê de ku Wezîrê Derve û Alîkarê Navdewletî Şêx Ebdullah Bin Zayid û Şêwirmendê Encûmena Asayıfa Îmaratê Şêx Tehnûn Bin Zayid amade bûn, pêşvebirina pêwendiyên Iraq û Herêma Kurdistanê ligel Îmaratê û proseyâ siyasî ya li Iraqê û geşedanê devêre bi giştî hat gotûbêjkirin û tekezî li girîngîya bihêzkirina dostayetî û hemahengîya navbera Îmarat û Herêma Kurdistanê hat kîrin. [Hewlêr-KDP.info](http://Hewlêr-KDP.info)

## Metirsiya şaneyên DAIŞê li ser bajarên Rojava zêde bû

Piştî êrişa DAIŞê li ser zindana Hesekê, êdî metirsiya şaneyên razayî yên DAIŞê, û çekdarên wê yên ku ji zindana Hesekê reviyane, li ser bajarê Qamişlo û bajarên din yên Rojavayê Kurdistanê jî zêde bû.

Bajarê Qamişlo û bajarên din ên Rojavayê Kurdistanê ji bûyera Hesekê bêpar nemane. Metrisî heye şaneyên razayî yên Daîşê û bi taybet yên ku ji zindana Hesekê reviyane, belav bibin. Ji bo parastina deverê ji çekdarên DAIŞê, Encûmena Cîbicîkar a Rêveberiya Xweser li Qamişlo û gundewarê wê, ji 25 heya 31 vê mehê qedexeyeke nîvco ragihand.



Dikandar Celal Mihemed Hesen dibêje "Saet di 6ê êvarê de qedexe dest pê dike. Piştî şeşan nab ekes here were. Bandora şerê Hesekê gelek sûkê kîrin. Berî şerê Hesekê xelk diçû dihat, rê vekirbûn."

Herçende heye niha ji aliye hêzên ewlekariyê ev yek nehatiye pişt rastkirin, lê behsa girtina du endamên DAIŞê li taxa Hilîliyê tê kîrin. Rêveberiya Xweser du riyan dide ber civaka navdewletî, yan çekdarên xwe bibin yan jî dadgeheke navdewletî ji bo yek alîkirina çarenivîsa girtiyen DAIŞê yên ku di zindanên HSDê de ne ava bikin, lê heye niha bi dû daxwaziya wan ve nehatiye. Hevserokê Encûmena Cîbicîkar ê Rêveberiya Xweser Telet Yonis got "Her tim bangawaziya Rêveberiya Xweser ew e ku ev koalisyonâ niha berdewam be, ji ber ku xeteriya DAIŞê hîn li ser heremê û tevahiya cîhanê berdewam e. Herwiha çareyeke ji bo van girtiyen DAIŞê yên di zindanan de û malbatê DAIŞê yên di kampan de divê çareseriyeke ji wan re bê dîtin. Divê walatên ku hemwelatiyê wan di zindanan de ne bigrin û ji bo dadgehkirina teroristên DAIŞê, dadgehekî avabikin." Di 20 vê mehê de, çekdarên DAIŞê yên di zindana Sînaa de ku 5 hezar çekdar tê de ne, bi alîkariyeke şaneyeke ji derve êriş kîrin, ku di encamê de zêdetir ji hezar çekdar reviyan. Herçende Hêzên Sûriya Demokratîk (HSD) dibêje ku wan 550 çekdar desteserkirine lê yên mayî heta niha nayê zanîn li kuderê ne û metîrsî heye li Rojavayê Kurdistanê çalakiyan pêk bînîn. [Rûdaw](http://Rûdaw)



## Serokê Herêma Kurdistanê pêşwazî li Konsulê Giştî yê Koriya Başûr kir



Iro Sêsema 25.01.2022

bidawî tê.

Di hevdîtinê de Serok Nêçîrvan Barzanî ji bilî malavayî spaşî kar û hewlîn wî yên ji bo pêşsistina peywendiyên Herêma

Kurdistanê li gel Koriya Başûr û hêviya serkeftinê li erkê wî yê nû de xwest. Her wiha balkışand li ser rola Tîma Zeytûn ya Serbazî ya Korî û Ajansa Koica û gel û Hikûmeta Koriya Başûr kir ku hevkariyan pêşkêşî Herêma Kurdistanê kirine.

Ji aliyê xwe ve Konsulê Giştî yê Koriya Başûr, spas û pêzanînên xwe ji bo Serok Nêçîrvan Barzanî û aliyên peywendîdarên Herêma Kurdistanê dûpat kir ku di dema erkê xwe da, hevkar û piştevanê wî bûn û hêvi xwest peywendiyên welatê wî li gel Herêma Kurdistanê pêşketîtitir bibin.

**Hewlîr-KDP.info**

## Sekreterê Giştî yê NY: Li Efxanistanê xelk bo kirîna xwarinê zarokên xwe difiroşin



Di demekê de ku Efxanistan di krîzeke dijwar a aborî re derbas dibe, welatên cîhanê mijûlî dîtina mekanîzmekê ne ji bo ku Talibanê neçar bikin bêtir rîz li mafêñ jinan bigire û welat neke stargeha terorê. Sekreterê Giştî yê Netewêñ Yekbûyî jî amaje bi nedana müçeyan li Efxanistanê dike û dibêje, 9 milyon xelkê Efxanistanê rastî birçîtiyê hatine û ji ber hejarî û birçîtiyê hin malbat zarokên xwe difiroşin. Di sedsalâ 21an de, Efxanistan ber bi wê yekê ve diçe ku mezintirîn karesata mirovî lê çê bibe. Di demekê de ku kêmîtir ji 6 mehan di ser desthilata Talibanê re derbas dibe, li Efxanistanê hin malbat hene ku ji ber hejariyê û ji neçariyê zarokên xwe bo pariekî nan difiroşin. Sekreterê Giştî yê Netewêñ Yekbûyî, Antonio Guterres jî roja Çarşembê 26ê Çileya 2022an, Efxanistan wek dojeh bi nav kir. Antonio Guterres ragihand, "Bi milyonan zarok bi taybet keç û %70 ji

mamosteyan müçeyen wan nîne. Nîvê xelkê li Efxanistanê rastî birçîtiyêke xirab bûne. Welat tûşî hişkesaliya herî xirab ji 20 sal beriya niha ve bûye ku 9 milyon kesan dehf dide ber bi birçîtiyê ve. Zêdetir ji %80 nîstecîyan neçar in ava pîs vexwin û hin malbat zarokên xwe difiroşin daku bikarin xwarinê bikirin." Her li gor Netewêñ Yekbûyî, sedema serekî ya wê krîzê ew e ku aboriya Efxanistanê pişa xwe bi alîkariyên navdewletî girê dide ku pişî vekişîna hêzîn Amerîkayê û destdanîna Talibanê li ser desthilatê, piraniya alîkariyên navdewletî yên bo wî welatî hatin qutkirin. Niha Amerîka û hevpeymanen wê yên ewropî dixwazin mekanîzmeke navdewletî xêz bikin ku Talibanê neçar bike bêtir rîzê li mafêñ jinan bigire û Efxanistanê neke stargehek bo terorîzma navdewletî, li hember pabendbûna Talibanê jî dê pere û alîkariyên navdewletî bêtir ji

**Rûdaw**

## Li Rihayê şerê çekdarî: 2 kesan canê xwe ji dest dan



Li navçeya Sêwregê ya ser bi parêzgeha Rihayê Bakurê Kurdistanê di encama şerê çekdarî yê di navbera du grûban de 2 kesan canê xwe ji dest dan û kesek jî birîndar bû. Li gor zanyariyan iro 28ê Çileya 2022an li taxa Guney ya navçeya Sêwregê ji ber parvekirina dahatêner erd

di navbera du grûban de nîqaş derket. Pişî demekê herdu aliyan bi çekan êrîşî hevdûrî kirin. Di encama bûyerê kesekê li cihê bûyerê canê xwe ji dest da û 2 kes jî birîndar bûn. Li ser agahdarkirinê tîmîn tendirûstî çûn cihê bûyerê û birîndar rakirin Nexweşxaneya Dewletê ya Sêwregê, lê kesek ji birîndaran tevî hewildanên pizîşkî, li nexweşxaneyê canê xwe ji dest da. Hat ragihandin ku pişî bûyerê hejmareke zêde ya hêzîn ewlekariyê çûn cihê bûyerê û ji bo destserkirina kesen beşdarî şer bûne, dest bi lêkolînan kirin. Li aliyê din Parêzgarê Rihayê Abdullah Erîn û Rêveberê Ewlekariya Rihayê Selçîk Dogus jî çûn cihê bûyerê lêkolîn kirin.

**Rûdaw**

## Serok Barzanî û Rêberê Tevgera Sadir rewşa siyasî nirxandin



Serok Mesûd Barzanî û Rêberê Tevgera Sadir Seyid Muqteda Sadir bi rîya telefonê rewşa siyasî ya Iraqê nirxandin.

Êvariya iro Sêsema 25.01.2022 Serok Mesûd Barzanî û Seyid Muqteda Sadir Rêberê Tevgera Sadir li rîya telefonê guftûgoyê di derbarê rewşa siyasî û pêşhatîn dawî de encamdan.

Her di vê peywendiya telefoniye de tekezî kirin li ser pêwîstiya hevahengî û jihevdûnêzîkbûna pêkhateyan, bi mebesta pêkanîna berjewendiyên Iraqê. **Hewlîr-KDP.info**

## Operasyonê şervanan li Hesekê berdewam in



Li gor dîmenan, hê jî alozî, şer û pevçûn li nav girtîgeha Sînaa ya Xîwêran û derdorê li başûrê bajarê Hesekê yê Rojavayê Kurdistanê di navbera Hêzîn Sûriyeya Demokratîk û çekdarên DAIŞê de berdewam in. Hevdem HSDê derfet daye wan çekdarên DAIŞê yên tevîhevker û dorpeçkirî xwe radest bikin, tê gotin di navbera 60 heta 90 çekdarî de ne. Şervanê HSDê Oktay ragihand "Niha girtîgeh bi giştî di bin kontrola şervanên me de ne, lê di hînek hucreyên biçûk de hejmareke biçûk mane. Em gazî dîkin û dibêjin bila werin xwe radest bikin. Hejmareke kêm maye, û em dixwazin ew hejmara kêm jî werin xwe radest bikin, bêyî ku em zîrarê bidin wan."

Derbarê 700 zarok û gencîn DAIŞê yên ku li girtîgeha Sînaa bûn, HSDê dibêje ew bo cihekî ewle veguhetîne û herôtît bo wan dabîn kirine.

Şervanê HSDê Oktay got jî "Me dixwest parastinên esas werin girtin, ji ber wê yekê jî kêmekî dirêj kir. Ew zarokên ku di girtîgehê de hejmareke pir mezin xwe radestî me kirin. Ew zarok bo cihekî ewle hatin bicîkirin û hemû pêwîstiyen wan hatin dabînkirin."

Şerê girtîgeha Sînaa li taxa Xîwêran a başûrê Hesekê, pêleke derbiderbûna sivîlan jî li pey xwe aniye, li gor Neteweyên Yekbûyî nêzîka 45 hezar sivîl ji malêñ xwe reviya ne, ku niha di rewşeye zêde xerab de dijîn.

Nîstecîha Xîwêran Fatime Ebdellah diyar kir "Ez diçim taxa Xîwêran, em nan ji malbatan re dibin, ji wan kesen ku bê xwarin û av mane, ka mirovatî? em ji deh rojan ve ji ber bordûmanê li ser cadeyan dijîn, ti kesekî alîkariya me nekiriye, dema em nan li malbatan belav dîkin jiyan me dikeve metirsiyê." Piraniya derbiderê Xîwêran li nav mizgeftan û malêñ kesûkarên xwe bicîh bûne, lê hejmareke malbatêñ derbider ti cihekî ewle bidest wan neketîye û dixwazin vegerin malêñ xwe, lê asayış rî nade wan ji ber hêjî metrisî li ser jiyan wan heye.

Nîstecîha Xîwêran Feysel Salim "Em hatine ji malêñ xwe piştrast bibin, lê hê jî rewş xirab e, û rî nedan me, dibêjin heta rewş asayıbibe hûn dikarin vejerin. Em bi hêvî ne ev rewş bidawî bibe. Bi Xwedê rewşa me zêde xirab e, em bênan û bê xwarin in, tu dibîn zarokên me ji ber sermayê dînalîn, tiştek nîne jî em xwe pê germ bikin." Roja pêncsemê 20ê Çileya 2022yan, krîza girtîgeha Sînaa ya li taxa Xîwêran a başûrê Hesekê destpê kir, dema nêzîka 200 çekdarên DAIŞê ji derive bi rîya otomîl û tankerên bombekirî êrîşî girtîgehê kirin, daku nêzîka 5 hezar çekdarên hevalên xwe yên girtî û tevîhevker azad bikin. Piştre şer û, pevçûnen giran di navbera wan û Hêzîn Sûriyeya Demokratîk bi pişti-vaniya hêzîn Hevpeymanan de derketin.


## Nêçîrvan Barzanî li ser bîryara Almanyayê: Pêwîstî bi hewleke hevbeş heye



Serokê Herêma Kurdistanê Nêçîrvan Barzanî pêşwazî li bîryara Parlamentoya Almanyayê ya dirêjkirina dema hêzên xwe yên li Başûrê Kurdistan û Iraqê kir û got, "Ji bo têkbirina terorê pêwîstî bi hewleke hevbeş a berdewam heye."

Parlamentoya Almanyayê îro di rûniştinekê de bîryar da, dema mana hêzên xwe yên rahênanê yên li Iraq û Herêma Kurdistanê heta 30/10/2022 dirêj bike. Serokê Herêma Kurdistanê li hejmara xwe ya Twitterê peyamek belav kir û ragihand, "Ez spasiya Bundestagê (Parlamentoya Almanyayê) dikim ku bîryara dirêjkirina bicih-bûna leşkerê Alman ên li Iraqê da." **Hewlêr**

## Operasyonê servanan li Hesekê berdewam in



Li gor dîmenan, hê jî alozî, şer û pevçûn li nav girtîgeha Sînaa ya Xiwêran û derdorê li başûrê bajarê Heseka yê Rojavayê Kurdistanê di navbera Hêzên Sûriyeyê Demokratik û çekdarên DAIŞê de berdewam in. Hevdem HSDê derfet daye wan çekdarên DAIŞê yên tevlîhevker û dorpeçkirî xwe radest bikin, tê gotin di navbera 60 heta 90 çekdarî de ne. Şervanê HSDê Oktay ragihand "Niha girtîghe bi giştî di bin kontrola şervanê me de ne, lê di hinek hucreyên biçük de hejmareke biçük mane. Em gazî dikin û dibêjin bila werin xwe radest bikin. Hejmareke kêm maye, û em dixwazin ew hejmara kêm jî werin xwe radest bikin, bêyî ku em zîrarê bidin wan."

Derbarê 700 zarok û gencê DAIŞê yên ku li girtîgeha Sînaa bûn, HSDê dibêje ew bo cihekî ewle veguhetine û her tişt bo wan dabîn kirine. Şervanê HSDê Oktay got jî "Me dixwest parastinê esas werin girtin, ji ber wê yekê jî kêmekî dirêj kir. Ew zarokên ku di girtîgehê de hejmareke pir mezin xwe radestî me kirin. Ew zarok bo cihekî ewle hatin bicihkirin û hemû pêwîstiyê wan hatin dabînkirin."

Şerê girtîgeha Sînaa li taxa Xiwêran a başûrê Hesekê, pêleke derbiderbûna sivîlan jî li pey xwe anîye, li gor Neteweyêne Yekbûyî nêzîka 45 hezar sivîl ji malîn xwe reviya ne, ku niha di rewşike zêde xerab de dijîn.

Nişteciha Xiwêran Fatime Ebdellah diyar kir "Ez dicim taxa Xiwêran, em nan ji malbatan re dibin, ji wan kesen ku bê xwarin û av mane, ka mirovatî? em ji deh rojan ve ji ber bordûmanê li ser cadeyan dijîn, ti keseckî alîkariya me nekiriye, dema em nan li malbatan belav dikin jiyan me dikeve metirsiyî." Piraniya derbiderên Xiwêran li nav mizgeftan û malîn kesûkarên xwe bicîh bûne, lê hejmareke malbatân derbider ti cihekî ewle bidest wan neketîye û dixwazin vegerin malîn xwe, lê asayîş rê nade wan ji ber hê jî metrisî li ser jiyan wan heye.

Nişteciha Xiwêran Feysel Salim "Em hatine ji malîn xwe piştarst bibin, lê hê jî rewş xirab e, û rê nedan me, dibêjin heta rewş asayî bibe hûn dikarin vegerin. Em bi hêvî ne ev rewş bidawî bibe. Bi Xwedê rewşa me zêde xirab e, em bê nan û bê xwarin in, tu dibînî zarokên me ji ber sermayê dinalin, tiştek nîne jî em xwe pê germ bikin." Roja pêncsemê 20ê Çileya 2022yan, krîza girtîgheha Sînaa ya li taxa Xiwêran a başûrê Heseka destpê kir, dema nêzîka 200 çekdarên DAIŞê ji derive bi rîya otombîl û tankerên bombekirî êrîşî girtîgehê kirin, daku nêzîka 5 hezar çekdarên hevalîn xwe yên girtî û tevlîhevker azad bikin. Piştre şer û, pevçûnê giran di navbera wan û Hêzên Sûriyeyê Demokratik bi pişti-vaniya hêzên Hevpemayan de derketin. **Rûdaw**

## Mesrûr Barzanî û berpirsên Îmarat dê guhertinê navçeyê gotûbêj bikin

Serokê hikûmeta Herêma Kurdistanê bi serdaneke fermî geheşt bajarê Ebu Dabî ya paytexa Mîrgehêne Erebî yên Yekbûyî (Îmarat).

Îro Sêsema 25.01.2022yê serokê hikûmeta Herêma Kurdistanê Mesrûr Barzanî ji bo serdanekî fermî geheşt Îmaratê û jî aliye berpirsên payebilindên Îmaratê ve li balefirgeha Ebu Dabî pêşwazî li serokê hikûmeta Herêma Kurdistanê hate kirin.

Di vê serdanê de serokê hikûmeta Herêma Kurdistanê dê li gel welfâhdê Ebu Dabî û cîgirê fermandarê bilind ê hêzên çekdar Şêx Mihemed Bin Zayd El



Nehyan û wezîrê derive Şêx Ebdula Bin Zayd El Nehyan û berpirsên payebilindên din ên welat re bicive.

Di hevdîtinê Mesrûr Barzanî û berpirsên payebilindên Îmaratê de guftûgo dê derbarê guhertin û

pêşkeftinê li Iraq û navçeyê û derfeten pêşxistina pêwendiyên di

navbera Iraq û Herêma Kurdistanê li gel Îmaratê, herwaha bihêzkirina

mekanîzmayên hemahengî û

hewkariyê di warêna cuda de bê

gotûbêj kirin. **Hewlêr-KDP.info**

## Almanyayê dema hêzên xwe yên li Herêma Kurdistanê dirêj kir

Parlamentoya Almanyayê dema mana hêzên xwe yên li Iraq û Herêma Kurdistanê dirêj kir. Parlamentoya Almanyayê îro di rûniştinekê de bîryar da, dema mana hêzên xwe yên rahênanê yên li Iraq û Herêma Kurdistanê heta 30/10/2022 dirêj bike.

Ji 666 parlamente, 555 parlamente dengê `belê` û 110 parlamente jî dengê `nexê` bi proje-bîryarê da.

Li Herêma Kurdistanê 150 û Iraqê jî 350 şêwîrmend û serbazên Almanî hene.

Li gorî bîryarê armanca dirêjkirina dema mayîna leşkerên Almanyayê li Herêma Kurdistanê û Iraqê ew e; "aramiyeke berfireh û domdar li herêmê pêk bîne."

Li gorî bîryarê, "Artêsha Almanyayê (Bundeswehr) di operasyona navdewletî de li dijî milîşen terorîst ên DAIŞê li Iraqê besdar e. Beşdariya Artêsha Almanyayê di perwerdekirina hêzên çekdar û hêzên ewlehiyê de beşek ji pabendbûna NATO li welat û beşek ji Hevpemanya



Navdewletî ya li dijî DAIŞê ye." **Misyonâ Hêzên Almanî**

Li gorî bîryarê, Hikûmeta Federal a Almanyayê di bîryara xwe de bal kişand ser "metirsiyên berdewam ên cîhadiyan. Hevkârên Iraqî daxwaza xwe ya ji bo piştgiriya zêdetir ya navnetewî û Almanyayê piştrast kirin. Erkên Artêsha Almanayayê ji piştgîrîkirina operasyona dijî-terorê ya navnetewî ya li dijî DAIŞê bi rîya çavdêriya asmanî û dabînkirina sotemenî ya

firokeyên leşkerî di dema firînê de ye."

Hikûmeta Federal a Almanyayê berî niha di daxuyaniyekê de eşkere kiribû biryar hatîye dayîn, erkên hêzên li Herêma Kurdistanê û Iraqê bo heyama 9 mehîn din bê dirêjkirin û li Sûriyê jî dawî li operasyonan bê anîn. Serokê Herêma Kurdistanê Nêçîrvan Barzanî jî di peyamekê de pêşwazî li wê bîryara hikûmeta Almanyayê kiribû. **Rûdaw**

## Li Wanê qedexeya çalakiyan careke din hat dirêjkirin



Li Parêzgeha Wanê ya Bakurê Kurdistanê, qedexeya hemû çalakiyên wek xwepêşandan, civînên çapemeniyê, grev û vedana konan bo dema 15 rojan hat dirêjkirin.

Li bajarên Bakurê Kurdistanê bi hincetêna cuda qedexe bi dawî nabin. Li parêzgeha Wanê careke din qedexeya xwepêşandan û çalakiyan bo dema 15 rojên din hat dirêjkirin.



Li gorî daxuyaniya ku ji aliye Walîtiya Wanê ve hatîye belavkirin, ji 29ê Çileya 2022an heta 12ê Sibata heman salê, bo dema 15 rojan hemû çalakiyên wek xwepêşandan, meş, grepén birçîbûnê, vedana çadir û stanadan û çalakiyên wiha qedexe ne. Di daxuyaniyê de tê idîfakirin ku bi armanca prensîpên serekî yên komarê, yekparçeyiye dewlet û netewe, binpênekirina

maf û azadiyê kesen din, asayışa xelkê û anîna aramîyê, rîgirtin li tawan, parastina maf û azadiyê xelkê, rîgirtin li belavbûna Coronayê bîryara qedexekirina xwepêşandan û çalakiyan hatîye dayîn. Li gorî daxuyaniyê, bîryara qedexekirinê wan çalakiyên fermi li xwe nagire ku ji aliye parêzgar û qeymeqaman ve destûr bo wan tê dayîn.

Ji roja hewla derbeya 15ê Temuza 2016an ve ye li beşek ji parêzgehêne Bakurê Kurdistanê berdewam qedexeyê çalakiyan tên ragihandin û dema wan tê dirêjkirin.

Ev dema 6 salan e li parêzgehêne Wanê û Colemêrgê qedexeya lidarxistina çalakiyan tê ragihandin û ew qedexe her 15 rojan carekê tê dirêjkirin. Herî dawî di 14ê Çileya 15sal de ew qedexeya li Wanê bo dema 15 rojan hatibû dirêjkirin. **Rûdaw**



## **Van'da 1'i kadın 2 kişi öldürüldü**



Van'ın İpekyolu ilçesine bağlı Beşyol Meydanı civarında bulunan Rus Pazarı'nda çıkan silahlı kavgada 1'i kadın 2 kişi hayatını kaybetti.

Van'ın İpekyolu ilçesine bağlı Beşyol meydanı civarında bulunan Rus Pazarı'nda çıkan silahlı kavgada 1'i kadın biride erkek olmak üzere 2 kişi hayatını kaybetti.

Olay, Van'ın Beşyol mevkii Defterdarlık Caddesi üzerinde meydana geldi. İddiaya göre eli silahlı saldırgan, 65 ER 173 plakalı Tofaş marka araç içerisinde cinayet işledi. Olayda bir kadın ve bir erkek öldürüldü.

Kimliği belirsiz bir şahıs önce araç içerisindeki adamı kurşun yağmuruna tutarak öldürdü. Daha sonra araçtan inerek Rus Pazarı'na doğru kaçan 50 yaşlarındaki kadını kurşunla öldürdü.

Tekrar 65 ER 173 plakalı Tofaş marka araca yönelen saldırgan, olay yerinden kaçarak uzaklaştı. Olayla ilgili geniş çaplı operasyon başlatıldı.

**BasNews**

## **HDP'den Erdoğan'a Öcalan yanıtı: Açıñ kapıları Öcalan'ın fikirleri neyse kamuoyu doğrudan duysun**



HDP PM toplantısında konuşan Eş Genel Başkanlar Pervin Buldan ve Mithat Sancar, Türkiye Cumhurbaşkanı Recep Tayyip Erdoğan'ın PKK Lideri Abdullah Öcalan'a ilişkin sarf ettiği sözlerle dair "Açıñ İmralı'nın kapılarını Öcalan'ın fikirleri neyse kamuoyu doğrudan duysun" dedi. Cumhurbaşkanı Erdoğan'ın kafa karışıklığı yaratma hedefi olduğunu söyleyen Sancar, "HDP içinde çelişkiler yaratma gibi bir saik vardır. Bu planının tutmayacağını defalarca söylediğim. Yapılması gereken basittir; İmralı'nın kapılarını açmaktadır. İmralı'nın kapıları açılırsa avukatlar veya heyetlerle görüşmesi sağlanır, görüşlerini kendisinden duymak bütün Türkiye halkın hakkını olarak yerine gelecektir. Bu kamuoyunun hakkıdır. Mutlak tecrit hukuksuzdur, siyaseten kabul edilemezdir, üstelik etik de değildir" ifadesini kullandı.

Sancar, Erdoğan'ın PKK Lideri Abdullah Öcalan'a ilişkin sarf ettiği sözlerle dair de şunları söyledi: "Cumhurbaşkanı, Öcalan'a atfettiği sözler üzerinden manevralar yapmaktadır. Sesini çıkarma şansı olmayan bir siyasi aktörün sözlerini propaganda aracı haline getirmek hukuki değildir, kabul edilemezdir. Daha önce de söylediğim; açın İmralı'nın kapılarını Öcalan'ın fikirleri neyse kamuoyu doğrudan duysun. Bunun dışında yapılan her türlü spekulasyon boştur, anlamsızdır. Bunun üzerinden HDP içinde karışıklık yaratma çabaları temelsizdir ve amacına da ulaşamayacaktır."

Erdoğan'ın İmralı-Edirne açıklamaları konusunda, herkesi hassas davranışa çağrıdıklarını söyleyen Buldan da "Sayın Öcalan'ın görüşlerini merak ettiğimizden açın İmralı'nın kapılarını, kendi fikrini kendisi söylesin. Bu konuda Mithat Hoca geniş bir değerlendirme yaptı ama bu hassasiyeti vurgulamak isterim" dedi.

**BasNews**

## **Avukat Dilan Koç: Aileler Kürtçe seçmeli derslerde karşılaşışıkları sorunları bize ulaştırsınlar**

Kürt Dil Hareketi (HezKurd) öncülüğünde başlatılan Kürtçe seçmeli ders kampanyasına çok sayıda sivil toplum kuruluşu katılarak ve bilfiil sahada çalışmalar yürüterek kampanyaya destek olmaya devam ediyorlar.

Türkiye Milli Eğitim Bakanlığı'na bağlı ortaokullarda 2022-2023 eğitim ve öğretim yılında okutulacak seçmeli dersler için takvim işlerken, öğrencilerin Kürtçe'nin Kurmancî ve Zazakî lehçelerini tercih etmesi için bir çok camianın ortaklaşarak yürüttükleri çalışmalar devam ediyor. Sosyal medya üzerinden kampanyalar önemli destek görürken, yaşanılan yoğun ilgiden dolayı bu yıl Kürtçe seçmeli derslere talebin fazla olacağı belirtiliyor.

Kürt Dil Hareketi (HezKurd) Hukuk Komisyonu Gönüllüsü Avukat Dilan Koç, Kürtçe seçmeli dersler kampanyasını sahada yürütürken karşılaşışıkları zorlukları Basnews'e şu şekilde değerlendirdi: "Bazı okul yönetimlerinin çıkardığı teknik sorunlar bizi rahatsız etmekte. Örneğin, hukuki olmayan bir biçimde, seçmeli ders formlarını veli ve öğrencilerin yerine dolduran okul yönetimi var. Veya velilere gönderilen seçmeli ders dilekçelerinde, Kürtçe'ye yer verilmemesi gibi sansürle ile karşılaşıyoruz. Yada dersi seçen öğrenci ve velilere, Kürtçe öğretmen olmadığı için, farklı dersleri seçmeleri telkin ediliyor. Kısacası bilinçli velilerden bize gelen şikayetler bu yönde."

HezKurd Hukuk Komisyonu Gönüllüsü Dilan Koç Kürtçe seçmeli derslerin seçimi konusunda ebeveynlere çıkartılan zorlukların kanunun suç olduğuna dikkat çekerek şunları belirtti: "Bu gibi durumlarda hatırlatmak isterim ki, Kürtçe seçmeli ders sürecinde okul idarecilerinin benzer olası eylemlerinin 5237 sayılı Türk Ceza



Kanununun 257. Maddesinin 1. Fıkrası geregi görevi kötүye kullanma suçunu oluşturduğunu belirtmek isteriz. Yine aynı eylemlerin Türk Ceza Kanununun 204. Maddesinde düzenlenen resmî belgede sahtecilik suçunu da oluşturduğu açıklıktır. Bu eylemlerde bulunan kişilerin her iki suçtan ayrı ayrı ceza alacağı bilinmelidir."

Avukat Dilan Koç açıklamasının devamında yaşanan sorunların aşılanması için Kriz Masası oluşturduklarını ve hukuki destek sunmaya başladıklarını belitti ve şunları ekledi: "Biliyorsunuz ki, seçmeli dersler konusunda bakanlık kararı ile seçme süreci 7 Şubat'a kadar uzatıldı. Biz de HEZKURD olarak, velilerimizin ve öğrencilerimizin sorunlarına, karşılaşışıkları engellemelere cevap olmak hem de çözüm bulmak adına Kriz Masası oluşturduk ve hukuki destek sunacak bir Hukuk Komisyonu kurduk. Her iki oluşum da, birbiri ile koordineli bir şekilde çalışmaktadır. Elimizden geldiğince, çözüm konusunda cevap olmaya çalışıyoruz. Özellikle değerli barolarımızın hukuki desteği ve saygınlığımızın süreci yakından takip etmesi, bizlere kolaylık sağlıyor, ön açıcı

oluyor. Bu noktada, kampanyaya destek veren tüm saygın kurumlarımıza ve bireysel destek sunan tüm değerli şahsiyetlere teşekkür etmek istiyorum. Sivil iradenin gücü, meşru ve temel haklara ulaşmadı sibirli bir deşnek görevi görmektedir. Yeterki sivil ve kolektif bir duruş sergileyebilelim."

HezKurd Hukuk Komisyonu Gönüllüsü Dilan Koç açıklamasının sonunda şunları ifade etti: "HEZKURD olarak yürüttüğümüz saha çalışmalarımız devam etmekte. 7 Şubat'a kadar sürecek olan halk bilgilendirme kampanyamız tüm heyecanı ve hızı ile devam etmektir. Şimdiye kadar 100 bin adede yakın broşür dağıtımları yapıldı. Bu saha çalışmamıza, üyelerimiz dışında, dışarıdan da gönüllü katılım oldukça fazla. Bu durum bizi Kürtçe'nin geleceği konusunda çok mutlu ediyor. Gelen taleplerle karşılık vermek için, 60 bin broşür basım siparişi verdik. Önümüzdeki hafta, farklı il ve ilçelerde toplamda 30 noktada saha çalışmalarımız olacaktır. Hava muhalefeti nedeniyle bazı illerde faaliyetlerimize ara vermişik, ama çalışmalarımıza tekrar kaldığımız yerden devam edeceğiz." [basnews.com](http://basnews.com)

## **DBP Diyarbakır İl Başkanı Seval Gülmez gözaltına alındı**



Demokratik Bölgeler Partisi (DBP) Diyarbakır İl Eş Başkanı Seval Gülmek bu sabah evine

giden polisler tarafından gözaltına alındı.

Diyarbakır

Cumhuriyet

Başsavcılığı tarafından yürütülen bir soruşturma kapsamında 26 Ocak günü DBP Diyarbakır İl Örgütü'nün kentin Bağlar ilçesinde bulunan binasına polis baskını yapıldı. 7 saat boyunca süren aramada bazı dergi, kitap ve gazetelerle birlikte Özgür Kadın Hareketi (TJA) bayraklarına el konuldu.

Aynı sıralarda DBP İl Eş Başkanı Seval Gülmek'in evine de baskın yapılp, içeriide arama yapıldı. Yakalandığı Kovid-19 salgını nedeniyle o sırada evinde karantinada bulunan Gülmek, karantina süresinin tamamlanmasıyla birlikte bu sabah tekrar evine giden polislerce gözaltına alındı.

**BasNews**

## Qazi Muhammed: "Artık düşmanlarınıza aldanmayın"

Bugün, yakın Kürt tarihinde önemli bir sayfa olan Mahabat Kürt Cumhuriyeti'nin 76.kuruluş yıldönümü.

Qadi Muhammet ve arkadaşları tarafından 22 Ocak 1946'da Doğu Kürdistan'ın Mahabat kentinin Çarçırı meydanında ilan edilen cumhuriyet'in ömrü kısa olsa da, Kürt halkın özgürlik mücadeleşine büyük bir ivme kazandırmış, daha sonra ki görkemli mücadelelere zemin teşkil etmiştir.

Mahabat'ı işgal ederek Cumhuriyeti yıkan İran ordusu, 31 Mart 1947 tarihinde ilk Kürt Cumhurbaşkanı Qazi Muhammed'i, başbakan Hacı Baba Şeyh ve savunma bakanı Muhammed Hüseyinhan Seyfi Kadi'yi idam etti.

Kürtlər bugünü Kürdistan şəhətleri günü olarak anmaktadır.

Qazi Muhammed, Kürt cumhuriyetinin bayrağını, cumhuriyetin askeri güçlerinin komutanı Mela Mustafa Barzani'ye teslim etti.

HAK-PAR olarak, Qazi Muhammed ve arkadaşları şahsında, halkımızın haklı ve meşru özgürlik mücadeleşinde yaşamalarını feda edenleri bir kez daha rahmetle anıyoruz.

### Qazi Muhammed'in vasiyeti

Bağışlayan ve Yüce Allah'ın adıyla / Binavê Xwedayê Dilovan û Mîhrîban.

**Ey Kurd halkı!**

**Değerli kardeşlerim!**

**Zulüm ve baskı görünen halkım!**

Ben ömrümün son saatlerini yaşıyorum. Allah aşkına artık birbirimize düşmanlık etmeyin, sırtı verin, zorba düşmana ve zalimlere karşı durun. Kendinizi düşmana bedava satmayın.

Kürt halkın düşmanları çoktur, zorba ve acımasızdır. Her halkın, ulusun başarı sembolü, birliktir, işbirliği ve dayanışmadır. Birliğini sağlamayan, uyumu olmayan her halk, her zaman düşmanın baskısına maruz kalır, ezilir. Kürtlərin, yeryüzünde yaşayan öteki halklardan eksik bir yanı yoktur. Hatta siz yiğitliğinizle, fedakarlığınızla, baskından kurtulan halklardan daha ileridesiniz. Düşman, işinin gereği kadriyla siz ister ve işi bittikten sonra size hiç acımadır, sizin hiç affetmez. Düşmanlarının baskısından kurtulan halklar da sizin gibi diller, ama onlar kurtuluş için birliklerini sağlamışlardır. Yeryüzündeki tüm halklar gibi artık siz de ezilmeyin. Birlik olursanız, birbirinizi kıskanmazsanız, kendinizi düşmana satmazsanız, siz de kurtulursunuz.

**Kardeşlerim,**

Artık düşmanlarınıza aldanmayın, Kürtlərin düşmanları hangi ulustan ve guruptan

olurlarsa olsunlar, düşmanlarımızdır, merhametsizdirler, vicdansızdır, size acımadır. Sizi birbirinize kırdırırlar, yalan dolanlarla, para-pulla sizi karşı karşıya getirirler. Kürt halkın düşmanları içinde en zalimi, en mel'unu, en Tanrı tanımadır, en acımasızı Acem (Iran)"dır. (Iran) Kürtlər yönelik her türlü suçu işlemekten geri kalmaz, tüm tarihi boyunca Kürtlər düşman olmuş, kin gütmüşür, gütmektedir. İsmail Ağa'yı (Simko), kardeşi Cevher Ağa'yı, Mengur'lu Hamza Ağa'yı ve daha nicelarını, Kur'an'a yemin ederek kandırırlar, kalleşçe öldürdüler. Onlar, Acemlerin kendilerine iyi davranışına ettiğini yemine

ve Acemlerin söz vererek, hileyle kandırıp yakaladığı, öldürdüğü büyüklerimizi çok düşündüm. Onlar her zaman aklımdaydılar ve ben hiç bir zaman Acemlere güvenmedim. Ama onlar buraya (Mahabad) dönmeden önce, yoldadıkları mektuplarla, elçi olarak gönderdiği ünlü Kürt ve Farşlarla, Acem devletinin, Şah'ın kendisinin kötü amaçları olmadığını, Kürdistan'da bir tek damla kan akıtmayacaklarına dair söz verdiler. Onların verdikleri sözün neticesini şimdî siz kendi gözlerinizle görüyorsunuz. Eğer aşiret reislerinin ihaneti olmasaydı, onlar kendilerini Acem hükümetine satmasaydılar, bunlar da bizim ve Cumhuriyetimizin başına gelmezdi.

resülü, halkım ve vatanın huzuruna yüz akyila çıkacak bir ölümü istedim. Bu, benim için bir zaferdir.

### Sevdiklerim,

Kurdistan tüm Kürtlerin evidir. Her evde, ev sakınlerine bildikleri iş verilir.

Artık ötekilerin kıskanma hakkı yoktur. Kurdistan da böylesi bir evdir. Eğer siz birisinin bu evde çalışabileceğini biliyorsanız, bırakın çalışın.

Onun işine taş koymak olmaz artık. Sizden birisinin omuzlarında büyük sorumluluklar olmasından, yerine getireceği, sorumluluk duyaracağı bilinenlerin payına büyük işler düşmesinden ve onun da bu işleri yapmasından üzüntü duymak olmaz. Emin ol ki Kürt kardeşin kindar düşmandan

inanın, iman edin, dini vecibeleri yerine getirmede güçlü olun.

2- Aranızdaki birlik ve uyumu koruyun, birbirinize kötülük yapmayın, özellikle sorumluluk ve hizmet alanında tamahkar olmayın.

3- Düşmanın sizi aldatması için, eğitim seviyenizi yükseltin.

4- Düşmana özellikle Aceme inanmayın. Çünkü Acem birkaç açıdan sizin düşmanınızdır. Dininizin, ülkenizin, halkınınız düşmanıdır. Tarih ispat etmiştir ki Kürtlər aleyhine sürekli bahane aramıştır. En küçük suçlarda dahi Kürtlər öldürüyorlar, Kürtlər karşı her türlü suçu işlemekten geri kalmıyorlar.

5- Bu dünyada, birkaç günlük ve öünsüz bir bir yaşam uğruna kendinizi düşmana satmayın, çünkü düşman düşmandır, düşmana güvenilmez.

6- Birbirinize, siyasi, maddi, manevi ve namus alanlarında ihanet etmeyin. Çünkü hain, Allah'ın, insanların huzurunda suçludur, ihanet döner haini vurur.

7- Eğer sizden birisi, ihanet etmeden işini yapıyorsa, kendisine yardımcı olun, kıskançlık ve tamah için kendisine karşı durmayın, ya da Allah göstermesin onun hakkında yabancılardan işlenmesin.

8- Bu vasiyetimde cami, hastane ve okullar hakkında yazdıklarım yerine getirilmesini talep edin, bunlardan yararlanın.

9- Diğer halklar gibi baskı ve zulümden kurtulmak için mücadele etmekten geri durmayın. Dünya malî önemli değildir. Eğer vatanınız varsa, özgür ve serbestseniz, o zaman her şeyiniz var demektir, malınız, mülküñüz, devletiniz, ülkeniz, saygınlığınız da olacaktır.

10- Allah'a olan can borcu dışında, kimseye borcum olduğunu zannetmiyorum. Ama eğer az ya da çok, borçlu olduğum birisi çıkarsa, ben geriye çok mal-mülk bıraktım, gidip varislerimden borcunu istesin.

Birbirinizi tutmadığınız müddetçe başarılı olamazsınız. Birbirinize zulüm etmeyin. Çünkü Allah zalimleri çok erken yok eder. Zulüm ortadan kalkacak, bu Allah'ın sözüdür, Allah zalimden intikam alır.

Bu sözleri kulağınızı küpe edeceğinizi umud ediyorum. Allah siz düşmanlarınız karşısında zaferle ulaştırırsın.

**Sadi'nin buyurduğu gibi:**  
**Amacımız nasihat, yaptı.**  
**Sizi Allah'a havale ettik,**  
**gidiyoruz.**

Halkının ve vatanının hizmetçisi Qazî Mihemed.

**Hak ve Özgürükler Partisi**  
**HAK-PAR Basın Bürosu**



safça inandılar. Bugüne kadar olan tarih boyunca hiç kimse, Acemlerin sözlerine sadık kaldılar, Kürtlər verdikleri sözü tutup vaatlerini yerine getirdiklerini görmemiştir. Küçük bir kardeşiniz olarak size diyorum ki, Allah aşkına, birbirinizi tutun, birbirinize destek olun. Emin olun ki, eğer Acem size bal veriyorsa mutlaka içine zehir katmıştır. Acemlerin yalan vaatlerine, sözlerine kanmayın, eğer Kur'an bin kez el basıp söz verse de amacı sizi kandırmaktır, hile yapmaktadır. Ben ömrümün son saatlerini yanıyorum. Diyorum ki size doğru yolu göstermek için elimden gelen her şeyi yaptım, canla başla mücadele ettim, bu uğurda gevşek davranışmadım. Şimdi de size diyorum ki artık Acemlere inanmayın, onların Kur'an'a el basarak verdikleri söyle inanmayın. Size nasihat ediyorum ki yüce Allah aşkına vaatlere artık kanmayın. Çünkü onlar ne Allah'ı tanıyorlar, ne peygamber, ne kiyamet gününe, ne Allah huzurunda hesap vermeye inanıyorlar. Onların nezdinde, Müslüman da olsanız, Kürt olduğunuz için suçlusunuz, onların düşmanınız, malınız onlara helaldır.

Size bir diğer vasiyetim de şudur: Halkın mutluluğunu, iyiliğini isteyin. Halk sizin yardımcınız olursa, eminim ki siz de Allah'ın yardımıyla başarıya ulaşırsınız. "Sen niye başarıya ulaşmadın" diyebilirsiniz. Cevap olarak diyorum ki, "Vallahi ben başarılı oldum. Ben halkın ve vatanın uğruna malımı, canımı veriyorum. Bundan daha büyük bir başarı, nimet olur mu?" İnanın ki ben her zaman Allah'ın, onun

daha iyidir. Eğer omuzlarında büyük sorumluluk olmasayı, ben bugün darağacı altında olmayacağımdır. Birbirinize karşı tamahkar olmayın. Bizim emirlerimizi yerine getirmeyenler, sadece emirleri yerine getirmekle kalmıyorlardı, bize tam bir düşman gibi davranışlardı. Şimdi onlar çocukları arasında ve derin uykudalar. Biz kendimizi halkın hizmetçisi olarak gördüğümüz için, halka hizmet ettiğimiz için darağacının altındayız ve ben son saatlerimi vasiyetimi yazarak geçeriyorum.

Eğer omuzlarında büyük bir sorumluluk olmasayı, ben de çocukların arasında, derin uykuda olurdum. Oysa ben şu anda ölümünden sonra yapmanız gerekenler konusunda nasihatlerimi yazıyorum. Ve eminim ki eğer sizden biri benim sorumluluğumu almış olsayı, şimdî o darağacı altında olacaktır.

Allah'ın rızasını almak için, halkın hizmetkârı olan bir Kürt olarak, omuzlarındaki sorumluluk gereği aşağıdaki nasihatleri ediyorum. Umud ederim ki, şu andan itibaren dersler çıkarır, nasihatlerime uyarınız, Allah'ın yardımıyla düşmanıza karşı zafer kazanırsınız.

1- Allah'a, peygambere (Allah'ın selamı üstüne olsun) ve Allah'ın yanında olan her şeye

# LÜĞƏTLİ ƏLİFBA-ALFABƏYA BI FERHENG

## Aa



**a**v

Ev çîye? Ev **a**ve.  
Bu nədir? Bu sudur.  
Что это? Это вода.  
What is it? It is water.



**dir**añ

Ev çîye? Ev **dir**ane.  
Bu nədir? Bu dişdir.  
Что это? Это зуб.  
What is it? It is a tooth.



**agir**

Ev çîye? Ev **agire**.  
Bu nədir? Bu oddur.  
Что это? Это огонь..  
What is it? It is fire.



**mar**

Ev çîye? Ev **ma**re.  
Bu nədir? Bu ilandır.  
Что это? Это змея..  
What is it? It is a snake.

## Çç



**çav**

Ev çîye? Ev **çav**e.  
Bu nədir? Bu gözdür.  
Что это? Это глаз.  
What is it? It is an eye.



**çelek**

Ev çîye? Ev **çeleke**.  
Bu nədir? Bu inəkdir.  
Что это? Это корова.  
What is it? It is cow.



**çaynîk**

Ev çîye? Ev **çaynîke**.  
Bu nədir? Bu çaynikdir.  
Что это? Это чайник.  
What is it? It is a teapol.



Ev çîye? Ev **çakûçe**.  
Bu nədir? Bu çəkicdir.  
Что это? Это молоток.  
What is it? It is hammer.

## Êê



**êleg**

Ev çîye? Ev **êlege**.  
Bu nədir? Bu jiletdir.  
Что это? Это жилет.  
What is it? It is a jumper.



**hêk**

Ev çîye? Ev **hêke**.  
Bu nədir? Bu yumurtadır.  
Что это? Это яйцо.  
What is it? It is an egg.



**pê**

Ev çîye? Ev **pêye**.  
Bu nədir? Bu ayaqdır.  
Что это? Это пятка.  
What is it? It is a heel.



**kêr**

Ev çîye? Ev **kêre**.  
Bu nədir? Bu bıçaqdır.  
Что это? Это нож.  
What is it? It is a knife.

## Bb



**bizin**

Ev çîye? Ev **bizine**.  
Bu nədir? Bu keçidir.  
Что это? Это коза.  
What is it? It is a goat.



**balon**

Ev çîye? Ev **balone**.  
Bu nədir? Bu şardır.  
Что это? Это шар.  
What is it? It is a balon.



**bacan**

Ev çîye? Ev **bacane**.  
Bu nədir? Bu pomidordur.  
Что это? Это помидор.  
What is it? It is a tomato.



**otomobil**

Ev çîye? Ev **otomobîle**.  
Bu nədir? Bu maşındır.  
Что это? Это машина.  
What is it? It is a car.

## Cc



**taC**

Ev çîye? Ev **taCe**.  
Bu nədir? Bu tacdır.  
Что это? Это корона.  
What is it? It is a crown.



**Canî**

Ev çîye? Ev **Canîe**.  
Bu nədir? Bu daydır.  
Что это? Это жеребенок.  
What is it? It is a horse.



**cûcik**


Ev çîye# Ev **Cûcike**.  
Bu nədir? Bu cücedir.  
Что это? Это цыпленок.  
What is it? It is a chiken.



**fincan**

Ev çîye# Ev **fincane**.  
Bu nədir? Bu fincadır.  
Что это? Это чашка.  
What is it? It is a cup.

## Çç



**çelek**

Ev çîye? Ev **çav**e.  
Bu nədir? Bu gözdür.  
Что это? Это глаз.  
What is it? It is an eye.

## Dd



**defter**

Ev çîye? Ev **deftere**.  
Bu nədir? Bu dəftərdir.  
Что это? Это тетрадь.  
What is it? It is a copybook.



**dar**

Ev çîye? Ev **dare**.  
Bu nədir? Bu ağacdır.  
Что это? Это дерево.  
What is it? It is a tree.



**dest**

Ev çîye? Ev **deste**.  
Bu nədir? Bu əldir.  
Что это? Это ладонь.  
What is it? It is a hand.



**dil**

Ev çîye? Ev **dile**.  
Bu nədir? Bu ürəkdir.  
Что это? Это сердце.  
What is it? It is a heart.



**ker**

Ev çîye? Ev **kere**.  
Bu nədir? Bu ulaqdır.  
Что это? Это осёл.  
What is it? It is a donkey.



**belg**

Ev çîye? Ev **belge**.  
Bu nədir? Bu yarpaqdır.  
Что это? Это лист.  
What is it? It is a leaf.



**zebeş**

Ev çîye? Ev **zebeşe**.  
Bu nədir? Bu qarpızdır.  
Что это? Это арбуз..  
What is it? It is a water melon.

## Ff



**fil**

Ev çîye? Ev **file**.  
Bu nədir? Bu fildir.  
Что это? Это слон.  
What is it? It is an ele-  
phant.




**firok**

Ev çîye? Ev **firoke**.  
Bu nədir? Bu təyyarədir.  
Что это? Это самолёт.  
What is it? It is a plane.



**find**


Ev çîye? Ev **find**.  
Bu nədir? Bu şamdır.  
Что это? Это свеча.  
What is it? It is a candle.



**zerafe**

Ev çîye? Ev **zerafeye**.  
Bu nədir? Bu zürafədir.  
Что это? Это жираф.  
What is it? It is a giraffe.

## Gg



**gizér**

Ev çîye? Ev **gizere**.  
Bu nədir? Bu kökdür.  
Что это? Это морковь.  
What is it? It is a carot.



**gêzî**

Ev çîye? Ev **gêziye**.  
Bu nədir? Bu süpürgədir.  
Что это? Это веник.  
What is it? It is a braom.



**gore**

Ev çîye? Ev **goreye**.  
Bu nədir? Bu corabdır.  
Что это? Это носки.  
What is it? It is a stocking.




**guh**

Ev çîye? Ev **guhe**.  
Bu nədir? Bu qulaqdır.  
Что это? Это уха..  
What is it? It is an ear.

# LÜĞƏTLİ ƏLİFBA-ALFABƏYA BI FERHENG

## Hh




**hirmê**

Ev çîye? Ev **hirmêye**.  
Bu nədir? Bu armuddur.  
Что это? Это груша.  
What is it? It is a pear.



**hirç**

Ev çîye? Ev **hirçê**.  
Bu nədir? Bu ayıdır.  
Что это? Это медведь.  
What is it? It is a bear.



**hesp**

Ev çîye? Ev **hespe**.  
Bu nədir? Bu atdır.  
Что это? Это лошадь.  
What is it? It is a horse.



**hêştir**

Ev çîye? Ev **hêştire**.  
Bu nədir? Bu dəvədir.  
Что это? Это верблюд.  
What is it? It is a camel.

## Ii



**dil**

Ev çîye? Ev **dile**.  
Bu nədir? Bu ürəkdir.  
Что это? Это сердце.  
What is it? It is a heart.



**lepik**

Ev çîye? Ev **lepike**.  
Bu nədir? Bu əlcəkdir.  
Что это? Это перчатки.  
What is it? It is gloves.

## Jj

**jûjî**




Ev çîye? Ev **jûjîye**.  
Bu nədir? Bu kirpidir.  
Что это? Это ёжик.  
What is it? It is a hedgehog.



**roj**

Ev çîye? Ev **roje**.  
Bu nədir? Bu günəşdir.  
Что это? Это солнце.  
What is it? It is the sun.



**rojname**


Ev çîye? Ev **rojnameye**.  
Bu nədir? Bu qəzetdir.  
Что это? Это газета.  
What is it? It is a newspaper.



**kevjal**


Ev çîye? Ev **kevjale**.  
Bu nədir? Bu xərçəngdir.  
Что это? Это краб.  
What is it? It is a crayfish.

## Kk



**birek**

Ev çîye? Ev **bireke**.  
Bu nədir? Bu mişardır.  
Что это? Это пила.  
What is it? It is a saw.



**kûsî**


Ev çîye? Ev **kûsîye**.  
Bu nədir? Bu bağadır.  
Что это? Это черепаха.  
What is it? It is a tortoise.

## Mm



**mûz**

Ev çîye? Ev **mûze**.  
Bu nədir? Bu banandır.  
Что это? Это банан.  
What is it? It is a banana.



**masî**

Ev çîye? Ev **masîye**.  
Bu nədir? Bu balıqdır.  
Что это? Это рыба.  
What is it? It is fish.



**gamêş**

Ev çîye? Ev **gamêşe**.  
Bu nədir? Bu camışdır.  
Что это? Это буйвол.  
What is it? It is a buffalo.



**meymûn**


Ev çîye? Ev **meymûne**.  
Bu nədir? Bu meymundur.  
Что это? Это обезьяна.  
What is it? It is a monkey.

## Nn



**nan**

Ev çîye? Ev **nané**.  
Bu nədir? Bu çörəkdir.  
Что это? Это хлеб.  
What is it? It is bread.



**trên**

Ev çîye? Ev **trêne**.  
Bu nədir? Bu qatardır.  
Что это? Это поезд.  
What is it? It is a train.



**hûrbivîn**

Ev çîye? Ev **hûrbivîne**.  
Bu nədir? Bu zərrəbindir.  
Что это? Это лупа.  
What is it? It is a magnifying-glass.



**reng**

Ev çîye? Ev **rengé**.  
Bu nədir? Bu boyadir.  
Что это? Это краска.  
What is it? It is a colour.

## Oo



**ode**

Ev çîye? Ev **odeye**.  
Bu nədir? Bu otaqdır.  
Что это? Это комната.  
What is it? It is a room.



**otobûs**

Ev çîye? Ev **otobûse**.  
Bu nədir? Bu avtobusdur.  
Что это? Это автобус.  
What is it? It is a bus.



**sol**

Ev çîye? Ev **sOle**.  
Bu nədir? Bu ayaqqabıdır.  
Что это? Это обувь.  
What is it? It is a shoe.




**töp**

Ev çîye? Ev **tOpe**.  
Bu nədir? Bu topdur.  
Что это? Это мяч.  
What is it? It is a ball.

# LÜĞƏTLİ ƏLİFBA-ALFABÊYA BI FERHENG

## Pp



penîr




pîvaz

Ev çîye? Ev penîre.  
Bu nədir? Bu pendirdir.  
Что это? Это сыр.  
What is it? It is a cheese.

Ev çîye? Ev pîvaze.  
Bu nədir? Bu soğandır.  
Что это? Это лук.  
What is it? It is a onion.




perçemek



pêñûs

Ev çîye? Ev perçemek.  
Bu nədir? Bu yarasadır.  
Что это? Это летучая мышь.  
What is it? It is a bat.

Ev çîye? Ev pêñûse.  
Bu nədir? Bu qoləmdir.  
Что это? Это карандаш.  
What is it? It is a pencil.



## Ss



Ev çîye? Ev Stérke.  
Bu nədir? Bu ulduzdur.  
Что это? Это звёзды.  
What is it? It is a star.



Ev çîye? Ev Seye.  
Bu nədir? Bu itdir.  
Что это? Это собака.  
What is it? It is a dog.

Ev çîye? Ev sêvike.  
Bu nədir? Bu kartofdur.  
Что это? Это картофель.  
What is it? It is a potato.



## Uu



Ev çîye? Ev guhe.  
Bu nədir? Bu qulaqdır.  
Что это? Это ухо.  
What is it? It is a ear.



gul

Ev çîye? Ev kurme.  
Bu nədir? Bu qurddur.  
Что это? Это цветы.  
What is it? It is a worm.

## Qq



beq

Ev çîye? Ev beq-e.  
Bu nədir? Bu qurbağdır.  
Что это? Это лягушка.  
What is it? It is a frog.



Ev çîye? Ev qaze.  
Bu nədir? Bu qazdır.  
Что это? Это гусь.  
What is it? It is a goose.



meqes

Ev çîye? Ev meqese.  
Bu nədir? Bu qayçıdır.  
Что это? Это ножницы.  
What is it? It is a scissors.



portqal

Ev çîye? Ev portqale.  
Bu nədir? Bu portağaldır.  
Что это? Это апельсин.  
What is it? It is a orange.

## Rr




şêr

Ev çîye? Ev şêre.  
Bu nədir? Bu şirdir.  
Что это? Это лев.  
What is it? It is a lion.



kêwrişk

Ev çîye? Ev kêwrişke.  
Bu nədir? Bu doşandır.  
Что это? Это зайц.  
What is it? It is a rabbit.



tîr

Ev çîye? Ev tîre.  
Bu nədir? Bu oxdur.  
Что это? Это стрела.  
What is it? It is a arrow.



rovî

Ev çîye? Ev roviye.  
Bu nədir? Bu tülküdür.  
Что это? Это лиса.  
What is it? It is a fox.

## Tt



tiñ

Ev çîye? Ev tirîye.  
Bu nadir? Bu üzümdür.  
Что это? Это виноград.  
What is it? It is a grape.




tûti

Ev çîye? Ev tûtiye.  
Bu nədir? Bu tutuquşudur.  
Что это? Это попугай.  
What is it? It is a parrot.



pirtük

Ev çîye? Ev pirtüke.  
Bu nadir? Bu kitabdır.  
Что это? Это книга.  
What is it? It is a book.



tîmsah

Ev çîye? Ev tîmsahe.  
Bu nədir? Bu timsahdır.  
Что это? Это крокодил.  
What is it? It is a crocodile.

## Vv




cav

Ev çîye? Ev cav-e.  
Bu nadir? Bu gözdür.  
Что это? Это глаз.  
What is it? It is a eye.



kevok

Ev çîye? Ev kevoke.  
Bu nədir? Bu göyərçindir.  
Что это? Это голубь.  
What is it? It is a pigeon.



bivir

Ev çîye? Ev bivire.  
Bu nadir? Bu baltadır.  
Что это? Это топор.  
What is it? It is a axe.



berçavik

Ev çîye? Ev berçavike.  
Bu nadir? Bu eynəkdir.  
Что это? Это очки.  
What is it? It is glass.

## ÛÛ



bilûr

Ev çîye? Ev bilûre.  
Bu nadir? Bu tütəkdir.  
Что это? Это свирель.  
What is it? It is a pipe.



brûsk

Ev çîye? Ev brûske.  
Bu nadir? Bu ildirimdir.  
Что это? Это молния.  
What is it? It is a lightning.



çûk

Ev çîye? Ev çûke.  
Bu nadir? Bu quşdur.  
Что это? Это птица.  
What is it? It is a sparrow.



dupišk

Ev çîye? ev dupiške.  
Bu nadir? Bu əqrəbdır.  
Что это? Это скорпион.  
What is it? It is a skarpion.

# LÜĞƏTLİ ƏLİFBA-ALFABƏYA BI FERHENG

## Ww



Ev çîye? Ev werdeke.  
Bu nödir? Bu ökdökdir.  
Что это? Это утка  
What is it? It is a duck.



Ev çîye? Ev wêneye.  
Bu nödir? Bu şekildir.  
Что это? Это картина  
What is it? It is a map.



Ev çîye? Ev ewre.  
Bu nödir? Bu buluddur.  
Что это? Это туча  
What is it? It is a cloud.



Ev çîye? Ev kewe.  
Bu nödir? Bu kæklikdir.  
Что это? Это цесарка  
What is it? It is a partridge.

## Xx




Ev çîye? Ev xalxaloke.  
Bu nödir? Bu arabüzöndir.  
Что это?  
Это божья коровка.  
What is it? It is a lady-bird.



Ev çîye? Ev xanîye.  
Bu nödir? Bu evdir.  
Что это? Это дом.  
What is it? It is a home.



Ev çîye? Ev xaç e.  
Bu nödir? Bu xaçdır.  
Что это? Это крест.  
What is it? It is a cross.



Ev çîye? Ev berxe.  
Bu nödir? Bu quzudur.  
Что это? Это баран.  
What is it? It is a sheep.

## Yy



xîyar

Ev çîye? Ev xîyare.  
Bu nödir? Bu xiyardır.  
Что это? Это огурец.  
What is it? It is a cucumber.



heyve

Ev çîye? Ev heyve.  
Bu nödir? Bu aydır.  
Что это? Это луна.  
What is it? It is a moon.

## 1



çiya

Ev çîye? Ev yeke.  
Bu nödir? Bu birdir.  
Что это? Это единица.  
What is it? It is a one.

Ev çîye? Ev çiyaye.  
Bu nödir? Bu dağdır.  
Что это? Это горы.  
What is it? It is a mountain.

## Zz



Ev çîye? Ev zimane.  
Bu nödir? Bu dildir.  
Что это? Это язык.  
What is it? It is a tongue.



Ev çîye? Ev zengile.  
Bu nödir? Bu zengdir.  
Что это? Это звонок.  
What is it? It is a bell.



Ev çîye? Ev zerike.  
Bu nödir? Bu vedrədir.  
Что это? Это ведро.  
What is it? It is a bucket.



Ev çîye? Ev derziye.  
Bu nödir? Bu iynədir.  
Что это? Это игла.  
What is it? It is a needle.

## ALFABË

N b/s	KURDİ		Azerî	ALFABË
	ya bi tipêñ latinî	ya bi tipêñ kirîñî	Latinî	
1	Aa	Aa	Aa	Artêş, armanc, av, agir , azadî, adar, azerî, aram, artêş,
2	Bb	Бб	Bb	Bazid, beran, berf, Baran, ba, bahoz, berbang, bedew, berx
3	Cc	Щщ	Cc	Cûdî, cêr, ceş, Decle, Cefer, Cemîl, cêv, Cello,
4	Çç	Чч	Çç	Çekdar, çem, çar, çepik, çav, çeleng, cil,
5	Dd	Дд	Dd	Dayîk, dewr, dar, dest,Dara, dû, deh, defter, don, dîwar, dinê
6	Êê	Ее	Ee	Êlnûr, êvar, êzing, êş, êlek, Êldar,
7	Ee	Яя	Өө	Enî, ewr, erê, Ewreman, Elî, elek, Elegez, Erzurum,
8	Ff	Фф	Ff	Ferat, fîtne, Fariz, fil, fûtbol, Ferman, Firat, Fatma
9	Gg	Гг	Gg	Gerilla, Gebar, genim, gellî, germ, golig, gore, goh
10	Hh	Нн	Hh	Hewlîr, havîn, hirç hêşir, hewar, havîn, humê, hesp
11	Îî	Ии	Ii	Îsal, înî, bîr, pîr, sîr, Îdrîs, Îsa, îcar, valî, Îbrahîm, Îran
12	Ii	Ьь	Iı	Kirin, birin, firîn, kirîn, Miraz, mirin, minminik,
13	Jj	Жж	Jj	Jîyan, jûjî, Nûjîn, jor, jêr, jehr, jale, jajik, Janna,
14	Kk	Кк	Kk	Kurdistan, karker, kevan, Kemal, Kerkuk, Kerem, kelem
15	Ll	Лл	Ll	Lûr, legleg, gul, bilbil, dil, Laliş, Lîyla, lazim, lempê, lîmon
16	Mm	Мм	Mm	Mîdia, merd, mîr, mîvan, masî, meş, Misir,
17	Nn	Нн	Nn	Nan, nêrî, nig, Nîva, nevî, ner, nav, nas, hinar, Hesen,
18	Oo	Оо	Oo	Osê, Oskan, dor, sor, Orîc, ode, orxan, Oslo, Duhok
19	Pp	Пп	Pp	Par, piling, pîr, pola, pis, Paşa, Perîşan, pitî, petek, perçe
20	Qq	Qq	-	Quling, qawe, qîr, qelem, qaîş, qat, qeysî, Qasim, qesir, qend
21	Rr	Рр	Rr	Ro, Rostem, zer, ber, gerilla,reş, ru, rast, ram, aram, zirav
22	Ss	Сс	Ss	Serok, Sîpan, Sencar, sêv, sor, sût, serî, saz, serbaz, Sefer, sê
23	Şş	Шш	Şş	Şoresh, şev, şe, şene, şér, şûr, şapik, şalîk, şîrîn, sekir, şewaq
24	Tt	Тт	Tt	Tîr, tîrêj, tam, tas, tî, tendûr, Temam, temaşe, tifing, top,
25	Ûû	Үү	Uu	Kûr û dûr, pêñûs, hûr, şûr, nûr, bûyîn, çûyîn, bûyar
26	Uu	Юю	Üü	Gul, sur, dudu, guh, buhur, kurd, Kurdistan, guhdar, nuh
27	Vv	Вв	Vv	Vala, vrvêşî, vira, vîalî, av, valî,vajî, Vagîf, Van, vala, eva
28	Ww	Ww	-	War, welat, Wecîh, weşandin, Xwedê, Wezîr, Wekîl, walî
29	Xx	Xx	Xx	Xiyal, xewn, xanî, xurtî, Xelîf, xalo, xatî, Xalid, xaç, xêr, xas
30	Yy	Йй	Yy	Yasin, Yusif, Yagub, Yasemen, yeqîn, Yehya, yarmarka
31	Zz	Зз	Zz	Zozan, zer, zêr, zor, zengil, zend, zîv, zelal, Zîver, zêytûn

## Пешмерга получили военную помощь США

Министерство пешмерга Регионального правительства Курдистана (КРГ) получило очередную партию грузовиков и ковшовых погрузчиков в рамках программы помощи министерства обороны США для борьбы с "Исламским государством" (ИГ).

Заместитель директора группы военных советников "Север" полковник США Джейффри Todd Берроуз сообщил 27 января, что силы пешмерга получили грузовики, которые помогут мобильности и материально-техническим возможностям курдских сил для продолжения борьбы против ИГ.

"Возможность быстро и эффективно оказывать поддержку пешмерга на передовой позволяет им оказывать растущее давление на ИГИЛ за счет увеличения оперативной досягаемости и потенциала".

"Коалиция гордится тем, что сотрудничает с пешмерга и ИСБ [иракскими силами безопасности] и осуществляет нашу миссию консультирования, помощи и обеспечения", — заключил полковник Берроуз.

[kurdistan.ru](http://kurdistan.ru)

Hazırladı İsmail TAHİR

## Премьер Ирака призвал страны не ограничивать авиасообщение с республикой на фоне атаки



Премьер-министр Ирака Мустафа аль-Казими призвал страны мира не вводить ограничения на авиасообщение с арабской республикой на фоне совершенного в пятницу ракетного обстрела международного аэропорта Багдада. Об этом сообщил иракский телеканал Al Sumaria.

"Призываю дружественные Ираку страны на региональном и международном уровнях не вводить ограничения на поездки или воздушные перевозки в Ирак и из него. Это станет вкладом в удержание терроризма от достижения его целей", - цитирует телеканал главу иракского правительства.

По мнению аль-Казими, это нападение является "вероломным террористическим актом", направленным на "подрыв репутации Ирака", а также попыткой "поставить под угрозу соответствие иракских аэропортов международным стандартам".

В пятницу по главной воздушной гавани Ирака были выпущены шесть ракет. Как пояснила пресс-служба сил безопасности республики, все снаряды упали недалеко от взлетно-посадочной полосы и здания аэропорта. В результате инцидента повреждения получили два находившихся на стоянке гражданских авиалайнеров, принадлежащих авиакомпании Iraqi Airways. В авиакомпании заявили, что инцидент не повлиял на работу столичного аэропорта, внутренние и международные рейсы осуществляются в штатном режиме.

[kurdistan.ru](#)

## В Ираке объяснили, почему курдское ополчение не получило американские беспилотники



В Ираке назвали факторы, не позволяющие курдскому ополчению пешмерга получить американские разведывательные беспилотники, сообщает курдское агентство Rudaw.

Министр пешмерги в правительстве Иракского Курдистана Шорш Исмаэль заявил 26 января: "Есть препятствия со стороны министерства обороны Ирака... К сожалению, шовинизм всё ещё остается в некоторых федеральных учреждениях и стал препятствием".

Ещё одной причиной он назвал бюрократизм, присущий в иракских учреждениях. Исмаэль также высказался об иракских чиновниках: "В этих учреждениях оказались люди, которые не верят в федерализм, федеральное правительство или, может быть, даже в конституцию".

EADaily напоминает, что США заложили в бюджет на 2022 год поставку пяти беспилотных летательных аппаратов PUMA для пешмерги в рамках помощи по борьбе с "Исламским государством" (организация запрещена в РФ).

## Премьер-министр Барзани приветствует расширение миссии Германии в Ираке и Курдистане

Премьер-министр Иракского Курдистана Масрур Барзани приветствовал решение парламента Германии возобновить военную миссию страны в Ираке и Курдистане.

Решение оставить немецкие войска в Ираке как минимум до конца декабря было впервые принято правительством 12 января. Однако оно требовало ратификации Бундестагом, который сегодня утвердил продление на девять месяцев. Мандат был одобрен подавляющим большинством депутатов: 555 членов парламента проголосовали за продление, 110 проголосовали против и один депутат воздержался.

"Я решительно приветствую решение парламента Германии возобновить миссию бундесвера в Ираке, в том числе в Курдистане", — написал премьер-министр Барзани в



Twitter в пятницу, 28 января. "Этот мандат и поддержка Международной коалиции имеют решающее значение для войны с ИГИЛ и обучения сил пешмерга и иракской армии".

Это решение также приветствовал отдел внешних связей "Демократической партии Курдистана" (ДПК), подчеркнувший важность поддержки правительства и армии Германии

для Курдистана в его борьбе с терроризмом.

"Мы приветствуем решение Бундестага Германии о продлении мандата немецких войск в Ираке и Курдистане еще на 9 месяцев. Народ и правительство Курдистана высоко ценят постоянную поддержку правительства и войск Германии в борьбе с ИГИЛ", — говорится в кратком онлайн-заявлении.

[kurdistan.ru](#)

## Премьер-министр Ирака и спецпредставитель ООН обсудили сотрудничество в области безопасности

29 января премьер-министр Ирака Мустафа аль-Казими принял специального представителя Генерального секретаря ООН по Ираку (МООНСИ) Жанин Хеннис-Пласшерт, чтобы обсудить ситуацию с безопасностью и сотрудничество между сторонами.

В заявлении МООНСИ сказано, что стороны обменялись мнениями о "политической ситуации и ситуации с безопасностью, а также о сотрудничестве между Ираком и ООН", и что посол ООН "подтвердил поддержку ООН Ираку в решении проблем".

Согласно пресс-релизу канцелярии Казими, премьер-министр подтвердил "стремление Ирака укрепить свои региональные и международные отношения для укрепления безопасности и стабильности



сти в Ираке и регионе, и принять концепцию устойчивого развития на благо иракского народа" и "дружественных миролюбивых народов".

Встреча проходит в то время, когда Ирак борется с различными проблемами безопасности и политическими проблемами перед избранием новых премьер-министра и президента страны.

В стране было совершено несколько взрывов в штаб-

квартирах политических партий и в резиденциях официальных лиц.

В пятницу утром по международному аэропорту Багдада было выпущено шесть ракет, одна из которых попала в пассажирский самолет.

Резиденция спикера иракского парламента Мохаммеда аль-Халбоуси в минувший вторник подверглась ракетному обстрелу. Ранены четыре мирных жителя.

[kurdistan.ru](#)

## Иран: атака в аэропорту Багдада была направлена на дестабилизацию обстановки в Ираке




Министерство иностранных дел Ирана 29 января осудило ракетный обстрел международного аэропорта Багдада, произошедший в пятницу, заявив, что это была попытка дестабилизировать Ирак. Рано утром 28 января по аэропорту иракской столицы было выпущено шесть ракет, в результате чего была повреждена взлетно-посадочная

полоса и гражданский самолет, но никто не пострадал. Это было последнее из череды нападений, в которых США обвиняют поддерживаемых Ираном шиитских ополченцев.

"Такие подозрительные действия привели к нестабильности и беспорядкам в Ираке, открыв дорогу недоброжелателям и повстанцам, и повлияв на работу правительства с иракскими гражданами", — говорится в заявлении официального представителя МИД Ирана Саида Хатибзаде. Курдистан, Турция, Организация Объединенных Наций и ряд других региональных субъектов осудили нападение, которое иракское правительство охарактеризовало как попытку подорвать региональную роль страны. Нападение побудило "Kuwait Airways" приостановить полеты в Ирак.

[kurdistan.ru](#)

## Официальные лица Курдистана и Генеральный консул Кореи подчеркивают важность связей Эрбия и Сеула



Уходящий Генеральный консул Кореи Чхве Кванг-Джин 24 января встретился с высшими курдскими официальными лицами, чтобы обсудить двусторонние связи между Эрбилем и Сеулом и попрощаться в связи с окончанием своей миссии.

Кванг-Джин был принят президентом "Демократической партии Курдистана" (ДПК) Масудом Барзани, который назвал его близким другом курдского народа и пожелал ему успехов. Согласно пресс-релизу штаб-квартиры Барзани, они также обсудили

последние политические события в Ираке и в регионе в целом.

Генеральный консул Кореи был также принят премьер-министром Масруром Барзани, который "поблагодарил уходящего генерального консула за его вклад в укрепление связей между Курдистаном и Южной Кореей, и пожелал ему удачи в его будущих миссиях".

"Генеральный консул выразил благодарность КРГ [Региональному правительству Курдистана] за сотрудничество, отметив, что он всегда будет считать регион своим вторым домом и никогда не забудет гостеприимство курдского народа", говорится в сообщении канцелярии премьер-министра.

[kurdistan.ru](#)

## ВОЗ доставила в Курдистан 20 тонн медикаментов



"Всемирная организация здравоохранения" (ВОЗ) 22 января передала более 20 тонн медицинского оборудования министерству здравоохранения Иракского Курдистана.

Поставка включает различные устройства неотложной медицинской помощи, механические кровати и кровати для отделений интенсивной терапии, средства индивидуальной защиты (СИЗ) и медицинскую мебель. Все это будет способствовать повышению качества медицинских услуг и эффективности местных органов здравоохранения.

"Я довolen уровнем сотрудничества между министерством здравоохранения Иракского Курдистана и ВОЗ и хотел бы поблагодарить за все усилия, приложенные для этой постоянной поддержки", — сказал министр здравоохранения Регионального пра-

вительства Курдистана (КРГ) д-р Саман Барзанджи. "Эта поставка предметов первой необходимости, несомненно, изменит качество и количество медицинских услуг, предоставляемых в наших медицинских учреждениях. Теперь сотням тысяч людей обеспечен лучший доступ к основным и неотложным медицинским услугам, включая лечение "COVID-19".

Со своей стороны, представитель ВОЗ и глава миссии в Ираке д-р Ахмед Зуитан заявил, что "эта партия дополняет предыдущую экстренную и спасательную помощь, предоставленную для обеспечения реагирования местных органов здравоохранения на новый всплеск случаев заболевания, вызванного вариантом [коронавируса] "Омикрон"".

"Мы обеспокоены недавним увеличением числа случаев забо-

левания, которое мы рассматриваем как призыв к коллективным действиям по продвижению местных усилий по профилактике и вакцинации. ВОЗ и министерство здравоохранения как на центральном уровне, так и на региональном уровне Курдистана преследуют одну и ту же цель: работать над защитой иракцев и спасением жизней посредством доступных, устойчивых и недорогих качественных медицинских услуг по всей стране", — добавил д-р Зуитан.

В 2021 году ВОЗ в Ираке поддержала курдское министерство здравоохранения медицинским оборудованием и фармацевтическими препаратами на сумму более 2,5 млн долларов США. Эта поддержка помогла расширить предоставление основных и неотложных медицинских услуг и внесла продуктивный вклад в удовлетворение острых медицинских потребностей населения курдского региона, в котором по-прежнему проживает почти четверть миллиона сирийских беженцев и более 1 миллиона перемещенных иракцев.

"Всемирная организация здравоохранения" в Ираке выразила благодарность за щедрый вклад Германии, "Агентства США по международному развитию" (USAID), а также Кувейта в финансирование этой поддержки.

[kurdistan.ru](#)

## Хакеры взломали иранское ТВ и пожелали смерти Хаменеи

Государственный канал иранского телевидения подвергся хакерской атаке. На какое-то время трансляция новостных выпусков прервалась и зрители увидели изображения диссидентов, находящихся в изгнании, а также перечеркнутые портреты духовного лидера. Это произошло 27 января в 15.00 по местному времени. По первому каналу ТВ были показаны портреты диссидентов из Моджахедин-э Халк (МЕК, организации моджахедов иранского народа). На изображение был наложен голос, прославляющий Массуда и Марьям Раджави (лидеров МЕК) и желающий смерти высшему руководи-

телю Ирана Али Хаменеи. Управление государственного телевидения Ирана назвало этот инцидент "взломом" и сообщило, что начато расследование.

Вторжение в эфир госканала — выявило серьезную брешь в защите иранского ТВ, которое, как считается, контролируется службами безопасности Корпуса стражей исламской революции. Таких инцидентов не было в течение долгого времени, передает Times of Israel со ссылкой на AP.

Марьям Раджави находится в Албании. Массуд Раджави давно не появлялся на людях и предположительно умер.

[kurdistan.ru](#)

## Парламент Ирака назначил на 7-го февраля выборы нового президента



Парламент Ирака заявил 27 января о назначении 7-го февраля датой проведения специальной сессии и избрания нового президента страны. Решение было принято во время встречи, проведенной спикером парламента Мохаммедом аль-Халбоуси и двумя его заместителями.

Согласно заявлению, 31 января законодательный орган объявит имена более 40 кандидатов в президенты.

С 2003 года пост спикера парламента зарезервирован за арабами-суннитами, в то время как шииты занимают пост премьер-министра, а курды назначают президента Ирака.

Что касается этого года, то у двух основных курдских партий, "Демократической партии Курдистана" (ДПК), получившей 31 место на последних выборах в Ираке, и "Патриотического союза Курдистана" (ПСК), получившего 17 мест, есть свои кандидаты на пост будущего президента Ирака.

[kurdistan.ru](#)

## СМИ: иракские пилоты объявили о проведении сидячей забастовки в аэропорту Багдада



Пилоты иракской авиакомпании Iraqi Airways объявили о решении провести забастовку в международном аэропорту Багдада и не выходить в рейсы в течение нескольких часов, если министерство транспорта страны не удовлетворит выдвинутые ими требования. Об этом говорится в опубликованном в четверг заявлении Ассоциации иракских пилотов гражданской авиации.

"В связи с необдуманными решениями руководства Iraqi Airways, которые затрагивают международные стандарты безопасности и условия работы летных экипажей, было принято решение о проведении в международном аэропорту Багдада сидячей забастовки", — указывается в заявлении, которое процитировал иракский новостной портал SHAFAQ News. Отмечается, что пилоты гражданских самолетов "выйдут на забастовку 1 февраля с 08:00 до 11:00 по местному времени (совпадает с московским) и в этот период не будут выполнять никаких рейсов".

Пилоты Iraqi Airways выдвинули 13 требований, среди которых "расследование на предмет коррупции договоров, заключенных с другими авиакомпаниями и агентами", "возвращение Iraqi Airways всех прав в качестве единственного национального авиаперевозчика", "закрытие отдельных офисов, которые по их мнению, "являются бесполезными". Кроме того, сотрудники авиакомпании требуют "предоставления государственной поддержки для обеспечения финансовой независимости компании", оплаты "рабочих расходов", включая медосмотр и получение летной лицензии.

[kurdistan.ru](#)

# ДИПЛОМАТ

№ 04 (468) 25 - 31 января 2022-год ОБЩЕСТВЕННО-ПОЛИТИЧЕСКАЯ ГАЗЕТА

## Барзани и Садр обсудили политические события в Ираке



Курдский лидер, президент "Демократической партии Курдистана" (ДПК) Масуд Барзани 25 января провел телефонный разговор с иракским шиитским лидером "Движения садристов" Муктадой ас-Садром, чтобы обсудить последние политические события в стране.

Штаб главы ДПК сообщил в кратком пресс-релизе, что

Барзани и Садр подчеркнули необходимость сотрудничества между всеми компонентами "для достижения интересов Ирака".

В отдельном заявлении пресс-службы ДПК по международным отношениям сказано, что стороны "обсудили последние шаги по формированию нового правительства после решения Федерального верховного

суда в пользу конституционности первой сессии федерального парламента".

Федеральный верховный суд Ирака во вторник заявил, что первая сессия парламента была конституционной. Это было ответом на претензии депутатов Махмуда Машхадани и Басима Хашана, которые подали иск, утверждая, что 9 января во время первой сессии парламента, когда Мухаммед аль-Халбоуси был повторно избран спикером, были совершены правовые и конституционные нарушения.

Пресс-секретарь ДПК Махмуд Мухаммед приветствовал решение Федерального верховного суда и сказал, что этот шаг ускорит конституционный процесс создания правительства.

[kurdistan.ru](http://kurdistan.ru)

## После ракетного обстрела аэропорта Багдада Кувейт приостановил полеты в Ирак

28 января компания "Kuwait Airways" объявила о приостановке полетов в Ирак из-за опасений по поводу безопасности в связи с растущим числом нападений на международный аэропорт Багдада.

"Kuwait Airways сообщает, что полеты в Республику Ирак временно приостановлены на основании инструкций, изданных Главным управлением гражданской авиации Кувейта, в связи с текущей ситуацией в Иракской Республике", — сообщил национальный авиаперевозчик страны в Твиттер.

Утром 28 января шесть ракет поразили международный аэропорт Багдада, где дислоцированы военные советники США и Международной коалиции. В результате атаки были повреждены пассажирский самолет и взлетно-посадочная полоса. Власти усилили меры безопасности в столице. Атака получила широкое осуждение



со стороны региональных и международных партнеров Ирака, включая Организацию Объединенных Наций.

Никто не взял на себя ответственность за нападение, но, по мнению экспертов, за ним, как и за многими подобными атаками, стоят поддерживаемые Ираном шиитские ополченцы.

Премьер-министр Масур Барзани решительно осудил атаку. "Неоднократные нападения, в том числе на международный аэропорт Эрбиль в прошлом, угрожают

стране, ее народу и нашей общей безопасности", сказали в его заявлении.

Миссия ООН по содействию Ираку (МООНСИ) выступили с осуждением нападения и выразила обеспокоенность по поводу "опасного precedenta". Те, кто стоят за недавними нападениями в Ираке, похоже, пользуются безнаказанностью, действуют безрассудно и подвергают страну катастрофическим последствиям, заявили в Миссии ООН.

[kurdistan.ru](http://kurdistan.ru)

ТԵՍİŞÇİ VƏ BAŞ REDAKTOR:

TAHİR SÜLEYMAN

ÎMTÝAZ Ü SERNIVÝSAR:

TAHİR SILEMAN

УЧРЕДИТЕЛЬ И ГЛАВНЫЙ РЕДАКТОР:

TAXIR SULEYMAN

Tel: +994 50 352-33-18

Baş redaktorun müavini:  
Ramiz Qərib

Xüsusi müxbir:  
Tariyel Cəlil

Региональный корреспондент:  
Усуб Тейфур

Müəlliflərin mövqeyi ilə redaksiyanın  
mövqeyi üst-üstə düşməyə bilər.

Ünvan: Bakı şəhəri Az1040, küçə  
S.Mehmandarov ev 25, mənzil 17

Navnisan: Bakû Az1040, soqaq  
S.Mêhmandarov xani 25, mal-17

Адрес: Баку Az1040, улица  
С.Мехмандаров дом 25, кв.-17

Qəzet "Diplomat" qəzeti bilgisayar  
mərkəzində yığılıb səhifələnib və  
"Mətbuat" mətbəəsində çap olunmuşdur.  
e-mail: hewler@mail.ru

Şəhadətnamə: NFŞ 005004966

BUSB-un Sabunçu rayon filialı

VÖEN 1800061582

H/h 438010000

Sifariş: 1500



## Премьер-министр Барзани прибыл в ОАЭ



25 января премьер-министр Иракского Курдистана Масур Барзани прибыл с официальным визитом в Объединенные Арабские Эмираты, чтобы изучить возможности экономического сотрудничества и обсудить региональную безопасность с местным руководством. Он был принят шейхом Мохаммедом бен Заидом Аль Нахайяном, наследным принцем Абу-Даби и заместителем Верховного главнокомандующего вооруженными силами Объединенных Арабских Эмиратов, для обсуждения двусторонних отношений и возможностей расширения экономических возможностей. Как говорится в заявлении курдского премьера, опубликованном в его ленте в Facebook, в ходе встречи они "подчеркнули [необходимость] укрепление дружбы и сотрудничества между Курдистаном и ОАЭ и обсудили последние события в регионе". По мнению курдского премьера, партнерство между Курдистаном и ОАЭ открывает много возможностей.

[kurdistan.ru](http://kurdistan.ru)


### REHMA XWEDÊ LÊBE

îro 25-01-2022-ê sale dîsa  
xeberek dilêş û nebixér me bihîst.  
Xanbabayê Mehemedmed Eyyûb cû  
dinya heq, ser dilovanîya xwe. Rehma  
Xwedê lêbe, cihî Wî Bihûştbe.

Ser navê "Yekîtiya Civata Kurdên  
Azerbaycanê" û rôdakşîon û xwande-  
vanên rojnama "Dîplomat"ê bona  
wefatkirina

### XANBABAYÊ MEHEMMEDÊ EYYÜB

Serxwaşiyê didine malbeta wîye  
xemgîn û qewm pizmamên wuye  
dilêş. Serê we, malbetê saxbe ji Xwe-  
dayê mezin dilkwazara sebrê  
dixwazin Rehma Xwedê lêbe, cihê wî  
Cinnetbe.



Bu gün 25-01-2022-ci ildə acı bir  
xəbər bizi sarsıldı. Yaxın qohumumuz  
**Xanbabayê Mehemedmed oğlu  
Eyyubov**  
vaxtsız dünyasını dəyişib və Allahın  
Dərgahına qovuşub. Allah rəhmət etsin.  
Rəhmətlik Xanbabanın vefatı ilə bağlı  
"Azərbaycan Kürdləri İctimai Birliyi"-nin  
ve "Diplomat" qəzetiñ idarə heyəti və  
oxucuları adından başsağlığı veririk.  
Allahdan kədərləi, qəmli ailəsinə və  
qohum-əqrabasına sabır diləyirik, Allah  
səbr versin, məkanı Cənnət olsun. Allah  
O dünyasını versin, birdəha məkanı  
Behişt və Cənnət olsun. Aamin.

### REHMA XWEDÊ LÊBE

îro 27-01-2022-ê salê xebereke  
nebixér hat, kurapêmin-kurmamêmin  
Qaçayê Hesenê Musa bê wext çû ser  
dilovanîya xwe. Ji Xwedayê mezin û  
dilovan jêra rehmeta Xwedê hîv tikin .

Ser navê "Yekîtiya Civata Kurdên  
Azerbaycanê" û rôdakşîon û xwande-  
vanên rojnama "Dîplomat"ê bona  
wefatkirina

### QAÇAYÊ HESENÊ MÜSA

Serxwaşiyê didine brayên wî  
Bala, İngilab, Sûrxay û malbeta wî.  
Rehma Xwedê lêbe, cihê wî Cin-  
netbe.



Bu gün 27-01-2022-ci ildə acı  
bir xəbər bizi sarsıldı. Əmioğlum  
**Əliyev Qaçay Həsən oğlu  
qəfildən**, cavan yaşında dünyasını  
dəyişib və Allahın Dərgahına  
qovuşub.

Allah ailəsinə, qardaşları  
Balaya, İngilaba, Surxaya ,  
bacısına və qohum əqrabamıza  
səbr versin, məkanı Cənnət  
olsun. Allah O dünyasını versin,  
bir daha məkanı Behişt və Cənnət  
olsun. Aamin.